

Salam Qədirzadə

SEVDASIZ AYLAR

Oğlum Ruslana iħaf edirəm

MÜƏLLİF

Ay qızlar! Yəqin Sevda yaşında olanda çoxunuz sevib-sevilmisiniz. Burada təəccübü nə var ki? Məhəbbətsiz ürək, günəssiz həyat—ikisi də birdir. Onsuz bu təbiətin füsunkar gözəlliklərini necə görmək, necə duymaq olar?

Sevda da sizin kimi ötüb-keçən qayğısız uşaqlıq çağlarının fərqinə varmadan qarşidan gələn gəncliyi salamlayırdı. Qoynunda ətirli gül-ciçək, dodağında şaqraq qəhəqəhə, köksündə ülvi məhəbbət gətirən ilkin bañarını salamlayırdı. Ömrünə səadət bəxş edəcək, yollarına işiq səpəcək ulduzlu-aylı gecəsini, günəşli gündüzünü salamlayırdı. Sevinc ona qanad verirdi, fərəh göylərə uçururdu, əngin fazalarda pərvazlandırırırdı.

Sevda universitetin ikinci kursuna təzəcə qədəm qoymuşdu. Tələbəliyin tam bir ili arxada qalmışdı. Dəslər yenə başlanmışdı. O, hər səhər mərmər pilləkənləri qalxır, auditoriyalarda oturub mühazirələri dinləyir... yazar, oxuyur... öyrənirdi...

Günlər beləcə keçirdi. Bir də, sizdən nə gizli, Sevda apaydın hiss edirdi ki, narahatlıqla çırpınan qəlbini kiminsə hərarətli sevgisinin həsrətindədir. O bu şirin-şərbət arzularla yaşadığı halda həc gözlənilmədən fövrən qəribə bir tilsimə düşdü. Elə bil ürəyindən xəbər tutmuşdular. Duymuşdular ki, on doqquz yaşılı Sevda hənsi könüldəsə yubanan məhəbbətinin intizarındadır.

Başınıza belə əhvalat gəlməsin, a qızlar. Onu bir nəfər sevirdi. Lakin o kimdi, həc cür öyrənə bilmirdi. Neçə müddətdi nigarançılıq içində boğulurdu. Sirrini yaxın rəfiqələrindən belə gizlədirdi. Həmin naməlum tələbənin sevgi məktubunu azından yüz kərə oxumuşdu, cümlələrini, kəlmələrini əzbərləmişdi. Bu vaxtlar onun da qəlbində bir məhəbbət çıçəyi yavaş-yavaş dirçəlməyə başlamışdı. Ancaq Sevda həqiqətənmi sevirdi—bunu söyləməkdə aciz qalmışdı. İndi qızçıqazın vəziyyətini təsəvvür edirsinizmi?...

SEVDA

Bir həftə idi dərsə getmirdim. Soyuqlamışdım. Universitet üçün darixirdim. Yaxşı ki, tələbə yoldaşları tez-tez zəng vururdular. Bəziləri də mənə baş çəkməyə evimizə gəlirdi. Oturub söhbətləşirdik.

— Auditoriyada yerin görünür, Sevda,—deyirdilər.

Bu gün də çarpayıda uzanmışdım, olub-keçənləri xatırlayırdım. Qrupumuzda əhami—qızlar da, oğlanlar da xətrimi çox istəyirlər. Bilmirəm niyə belədir. Özüm tərs, inadkar, söz götürməyən... Ancaq mənimlə yaman mehribandırılar. Xüsusən bu oğlanlar... Tənəffüsədə məni üzük qaşı kimi dövrəyə alırlar. Zarafatla əhərə bir atmaca atır. Hiss etmişəm, qızların bəzisi mənə qibə ilə baxır. O gün oğlanlar gözlərimdən söhbət salmışdır.

—Sevda, sən göyçək qızsan, ancaq heyf ki, gözlərin çox xirdadır.

Bir başqası da bu sözə qüvvət verdi:

— Güləndə lap itib-batr ey... Xətrinə dəyməsin, malakan semnəckasına oxşayır.

— Neyləyim,—dedim,—olanı budur.

Amma «malakan semiçkası» məsələsində hırslındım. Yaxşı ki, cavab verməkdə çətinə düşmədim:

— Birinin gözü kiçik olar, birinin burnu uzun olar... Mənim də hədəfim məlum idi. Kimə sataşdığımı özləri bilirdilər.

— Bağışla, Nadırçık, sən birdən-birə niyə belə qızardın?—deyə ürəyimi soyutmaq üçün mənə söz atan arıq, uzunburun oğlanı ikinci dəfə sancdım.

— Haqqına danışmırızsız, uşaqlar. Sevdanın gözləri balaca da olsa, cazibədardır.

Şənləndim:

— Eşitdinizmi, ey zövqdən məhərum insanlar!

Məni müdafiə edən Asif idi. O, əhəmişə tərəfimi saxlayır. Ağıllı, mədəni oğlandır. Auditoriyada mənimlə yanaşı oturur. Hətta bir dəfə... nə isə...

Gözlərimin tənqid-i-tərifi qurtarmamış zəng əlində, içəri girəndə yenə arxadan eşitdim:

— Kaş bu universitet rejimində dəyişiklik eləyəydlər. Adam on beş dəqiqə oxuyayıb, bir akademik saat tənəffüsə çıxayıb.

Mən qəhəqəhə çəkib geri çevrildim. Asif idi.

— Niyə?—soruşdum.

— Çünkü mən on beş dəqiqəyə doymuram.

— Nədən?

O, əyilib lap astadan qulağıma piçildədi:

— Sənə baxmaqdan.

Asifin iliq nəfəsi boynumda, boğazında gəzdi. Mən onu qabağa buraxıb kürəyini dalbadal, möhkəmcə yumruqladım. Əlim ağrıdı, ancaq əhcət halına təfavüt eləmədi.

— Öküz!—dedim.

«Ümumi geologiya» dərsi idi. Professor mühəzirəni çox tələsik oxuyurdu:

«...Zəlzələlər təbiətin ən dağıcı və dəhşətli hadisələrindəndir. Bəzən böyük sahələri tutaraq, nəticə etibarı ilə vulkanik püşkürmələrin törətdiyi fəlakətlərdən dəfələrlə təhlükəli olur. Dəqiq cihazlarla aparılan sistematiq müşahidələr göstərir ki, Yer əhcət vaxt seysmik sakitlik şəraitində qalmır. Hər il səkkiz, on min əhəmisi ediləcək dərəcədə vəlzələ baş verir...» Yazmağı çatdırıa bilmirdim. Tərslikdən bu vaxt qələmimin mürəkkəbi də qurtardı. Karıxbıq qaldım. Asif bunu görünçə:

— Al, Titi,—dedi və əlindəki qələmi mənə uzatdı.

— Bəs sən?..

— Mən... Eybi yoxdur, sonra səndən köçürərəm.

— Olmaz ki, özün yazasan, sonra mən səndən köçürüm?..

— Xəttimi oxuya bilməzsən. İlən-qurbağadır.

Qələmi alıb yazmağa başladım... Fikrim professorda, gözüm kağızda olsa da, sezirdim ki, Asif oğrun-oğrun mənə baxır. Hərdən dili də dinc durmurdu:

—Titi, saçını bir az sıfətindən yıgsana.

— Niyə? Sənə maneçiliyi var?

— Əlbəttə. Üzünü örtür, görə bilmirəm.

Cavab verməyə imkanım yox idi. Dilimi çıxarıb ona göstərdim. Ancaq yenə susmadı.

— Çox sağ ol, Titi,-dedi.—Dilini həç görməmişdim. Lap badam içində oxşayır...

İstədim qışqıram: «Asif, mane olma!». Professordan həya elədim. Dinmədim. Həm də Asif qələmini geri ala bilərdi.

Sabañdan mənim yanında otrma!—dedim.

— Niyə?

— Sabah onsuz da istirahət gündür... Bu atmacanı arxadan Qarabala atdı. Məni gülmək tutdu.

...Zəng çalınanda Asifin qələmini özünə qaytarıb «təşəkkür» elədim:

— Öküz!

— Xoşdur. Ancaq soruşturma olarmı, niyə?

— Ona görə ki, bayaq kürəyini yumruqladım, indi də əlim ağrıyır... Mühəazirəni yaza bilmirdim.

— Demək yanın da mən, yaman da mən?

— Bəli!

Telefonun zənginə fikirdən ayrıldım...

Şəhərin yuxarı hissəsində, böyük genişliyin ortasında da fasadı gündoğara dördmərtəbəli əzəmətli bir bina ucalır. Qənşəri pilləli əsas gövdədən yanlara açılmış nəhəng qartal qanadlarına oxşar korpuslarının memarlıq ansamblı sanki övladını qucaqlamağa hazırlaşan müqəddəs ana rəmziidir. Səhərdən bu binanın saysız-hesabsız pəncərələri; (qamaşdırıcı qızılı işıqlar əks edir. Adama elə gəlir ki, günəşdən yüzlərlə dördkünc parçalar doğrayıb onun divarlarına yapışdırıblar. Axşamlar həmin pəncərələr, həyətə nur səpələnir və pillələrin üstündə südrəngli fanar yanır. Bina tuncdan tökülmüş kimi görükür. Bu, Sevdanın universitetidir. Qarşısındaki cavan söyüd, sərv ağacları bağçası və sağ-sol cinahtlarındakı bağça, yaşıl xiyabanlar Sevdanın gəzdiyi, əyləndiyi yerlərdi.

Universitetin qapısından içəri girəndə yerdən tavana ucalan altı mərmər sütunla salamlaşırsan—sədəf kimi parlaq... Bu sütunların arası Sevdanın hər gün keçib getdiyi təhsil yoludur...

Tələbəlik həyatı... O qədər əziz xatirələrlə, qəribə Macəralarla doludur ki!.. O illərin acısı da şirindir. Çünkü ömrün mənası olan ilk məhəbbət bu dövrdə yaranır. Hərcayı düşüncələrlə, çılgınlıqlarla keçən günlər ömrə calanır.

Gəncliyinin bañar fəslə sevgi duyğularının oyanmağa, dirçəlməyə başladığı çağlardır.

Universitet qızı Sevda belə bir ərefədə yaşayırırdı. Ürəyinin gizli dərinliklərində yeni hissələr coşurdu. Lakin hələlik məhəbbətin nə şirin, nə acı nübarını dadmamışdı. Təsəvvür etmirdi onun nəşəsi nə, iztirabı nədir. Yalnız bir nəfərə—Asifə rəğbət bəsləyir»

Neçə müddətdi aralarında dostluqdanmı, sevgidənmi doğan səmimi ünsiyyət yaranmışdı. Dərs olmayan günlərdə Sevda özünü tənhaçıqdə sanırdı. Doğma bir səsin, məhrəban bir baxışın, iliq bir nəfəsin həsrətini çəkirdi.

Asif ondan üç yaş böyük idi. Orta məktəbi bitirib könüllü orduya getmişdi. Ancaq əsgərlik

xidmətini qurtardıqdan sonra ali təhsilə başlamışdı. Bəlkə də yaşlarındakı fərq və Asifin ağıllı hərəkətləri onu qızın gözündə böyükmiş etibarını, nüfuzunu artırmışdı. İnstitutda yaxşı oğlanlar o qədər idi ki...

Qarabala mərdanəliyi, nəcibliyi, sədaqəti və üstəlik duzlu zarafatları ilə əksəriyyətin məhəbbətini qazanmışdı. Görkəmcə qəşəng deyildisə də, qılıqlı, yapışqlı idi. Qəlbi təmizdi, ńiyə, riya bilmirdi.

Əslində adı Vahid olan bu oğlanı ńamı sonradan qazandığı ləqəb ilə tanıydı. Bütün tələbə yoldaşları, ńetta bəzi müəllimlər, professorlar da onu «Qarabala» çağırırdılar.

Uşaqlığını ucqar dağ rayonlarında keçirmiş Vahidin sıfəti şokolad rənginə əlində. Yay aylarında ağ köynəkdə gəzəndə sanki bu qaralığı bir az da artırdı. Hərdən qızlar ona sataşırırdılar: «-Qarabala, keç kölgədə dayan, günün altında durma, qaralarsan» deyirdilər. O, incimirdi. Zarafatdan xoşlanıb gülürdü. Qalın dodaqları arasından zərif düzümlü sədəfi dişləri ağarırdı.

Qarabala dost yolunda əzaba, əziyyətə qatlaşan idi. Keçən il paleontologiyadan payıza imtahanı qalmış Valeh o hazırlaşdırılmışdı.

Yay tətilində axar-baxarlı, ńavası səfali kəndlərinə getməkdən imtina etmişdi. Bürkülü günləri şəhərdə oturub onunla məşğul olmuşdu. Ancaq Valeh borcunu verəndən sonra Qarabala bir-iki ńəftəliyə ata-anasına baş çəkməyə imkan tapmışdı.

Elə Nadir də, Vaqif də ləyaqətli oğlanlar idi. Onlardan ńəftəsinin öz üstün cəhəti, gözəl xüsusiyyəti vardı. Lakin Sevda Asifi ńeç birinə tən tutmurdu, onu tamam başqa gözdə görürdü. Qızçıqaz zañirən özünü laqeyd göstərsə də daxilən bu ünsiyyətə biganə deyildi. O, Asifin cazibə qüvvəsində yaşayırdı. Ancaq sevirdimi Sevda, sevmirdimi Sevda, bunu bilmirdi. Məhəbbətə oxşar bu duyu onunçun işiqda bir qaranlıq, qaranlıqda bir işiq timsalında idi.

Həmişə ikilikdə olanda Asif Sevdaya "Titi" deyirdi. Bunun da bir tarixçəsi vardı...

SEVDA

Dərsdən çıxıb metro ilə evə gedirdim. Asif də mənimlə idi. Daňa doğrusu, ńəmin vaqona bizim başqa uşaqlar, minmişdilər. Ancaq onlar o biri tərəfdə fakültəmizin komsomol komitəsi katibi Rəhələnin başına toplaşmışdılar. Qarabala ucadan nəsə danışırı, gülürdülər. Asif qapı ağızında mənimlə üz-üzə dayanmışdı. Hərdən xəlvəti süzürdüm. Yaraşqlı oğlandı. Əvvəllər fikir verməmişdim. Qollarının əzelələri, sinəsi elə bil daşdan yonulmuşdu. Ağ kaşmelon köynəyinin dəyirmi yaxası çənəsinə qədər boyun-boğazı tutmuşdu. Asifin iri gözləri də, qalın qaşları da, gödək sıx saçı da qapqara idi, bığları isə sarı. Xoşuma gəlmirdi. Sanki ńeç özünükü deyildi. Utanmasaydım deyərdim, bunları qırxdır getsin, sənə yaraşmir. Amma mənə nə. İstəyir lap saqqal da qoysun.

Mən Asifə baxdım... baxdım... birdən ixtiyarsız olaraq köks ötürdüm. Ürəyimdən bir şey keçdi. Nə isə... Onu deməcəyəm.

Qatar qəfildən sürətini azaltdı. Müvazinətimi itirdim. Asifin pencəyinin yaxasından yapışmasaydım yixılacaqdım. Sən demə, ona da bir bəhanə lazımmış, tez fürsətdən istifadə

edib, çılpaq qolumdan tutdu. Barmaqlarımı bərk-bərk sıxdı. Əlləri od kimi isti idi. Mən özümü düzəlddim. Pecəyinin yaxasından qırılıb ovcumda qalan düyməni ona uzatdım.

— Al, bu detal səndən qopdu,—dedim.

Qolumu geri çəkdir. Asif gülümsədi. Sonra gözlərini gözlərimin içində zilləyib kirpik çalmadan məni çox diqqətlə süzdü. Ürəyindən nələr keçdi, bilmirəm. Dedi:

— Sən Titisən.

Başa düşmədim. Bu nə söz idi!!

— Titi özünsən!—dedim.

Yalandan qaşqabağımı salladım. Bu dəfə Asifdən lal başdakı sərnişinlərin eşidə biləcəyi şən bir qəhəqəhə qopdu. Rəhilə dikəlib adamların arasından bizi sarı baxaraq əl elədi. Mənə uzaqdan-azağa eyhamlı:

— Göz dəyməsin, qəşəngsən,—dedi.

O, bu sözü tez-tez işlədirdi. Hər dəfə də yerinə görə bir mənası olurdu. İndi Rəhiləni belə başa düşdüm: «Maşallah, kefdəsən...».

Asif tutacaqdan yapışib mənə tərəf əyildi.

— Ay qız, həç bilişən «titi» nədir?

— Yox...

O, izah elədi:

— Panamada on iki yaşınan bütün qızların adı «Titi» olur. Yəni çıçək. Bu onlarda bir qaydadır. On iki yaşıdan sonra qızların əsl adını qoyurlar...

Dilimi saxlamadım:

— Əvvəla, burası Panama deyil, Azərbaycandır. İkincisinə qalanda, mənim on iki yox, on doqquz yaşım var. Aydındır?!..

— Ancaq sən yenə «Titi»sən! Ona görə ki, qəlbin hələ də on iki yaşında uşağınkitək safdır, təmizdir. Büllür kimi... Aydındır?..

— Xeyr! Qəlbimdəsən?

— Gözlərindən oxuyuram.

— Asif, bilişən nə var, saxla bu komplementləri, kələcəkdə sənə lazım olar!—Cəld fırlanıb üzümü ondan çevirdim.—Öküz!

Öz-özümə fikirləşdim: «Sən bir təzada bax. O məni çıçəyə oxşadır, mən onu öküz adlandıram. Ey... minnəti olsun! Yaxşı mənada deyirəm də... Ona qalsa, mən başqa həç bir oğlana «öküz» demərəm. Bu sözə həyfim gələr.

Qatardan əvvəlcə mən düşdüm. Asifin yolu bir qədər uzaq idi. Tərs də olsam, ürəyim kövrəkdir, xuda hafizləşməyə bilmədim. Ancaq bayaq qolumdan tutub sıxlığına görə acığımdan «öküz» kəlməsini ixtisara saldım. Təkcə «Sağ ol», dedim.

O isə cavabında:

— Xoş getdin, Titi!.. Titi!..—deyə eyni sözü bir neçə dəfə təkrarlayaraq məni cinlətmək istədi.

...Sonralar qulağım alışmışdı. Hətta “Titi” kəlməsi qızların arasında təkcə mənə aid olduğu üçün onu tez-tez eşitməkdən xoşlanırdım.

MÜƏLLİF

Onlar belə idilər. Lakin birdən... hər şey dəyişdi. Asifin üzü döndü, Sevdadan

soyudu. Universitetdə dərs otağında keçib başqa yerdə oturdu. Arada inciklik naminə həç nə, həç nə olmamışdı. Qızçıqaz xəstə yatdığı günlər bu հազարda çox düşünmüşdü. Asiflə əlaqədar bütün hərəkətlərini, sözlərini incəliklərinə qədər mühakimə etmişdi. Münasibətlərinin pozulmasına bir səbəb, bəhanə tapa bilməmişdi. Neyləyəydi. Axırı, istəsə də, istəməsə də təəssüfə bu qənaətə gəlmışdı ki: «Yəqin indi Asif başqa bir qızı «Titi» deyir.

Sevdanın onu qınamağa, sərbəstliyini elindən almağa հազար vardı? Arada həç bir əhd-peyman olmamışdı. Məgər Asif tələbə yoldaşlığı çərçivəsindən çoxmu kənarə çıxmışdı? Demək çətindi. Ancaq bir dəfə...

İdman məşğələsi təzəcə qurtarmışdı. Tələbələr dağılışib getmişdilər. Rəhile qır-saqız olub Asifdən yapış ki, bayaq müəllimin turnikdə oğlanlara göstərdiyi hərəkəti ona öyrətsin. Sevda da kənardə dayanmışdı, maraqlanırdı. Hər üçü idman kostyumunda idi. Qolsuz ağ mayka, göy retuz geymişdilər.

Asif universitetin yaxşı idmançılarından sayılırdı. Buna xüsusi հետքi vardı. Bəzən dərsdən sonra zalda qalib saatlarla təkbaşına məşğul olurdu. Ən çətin, mürəkkəb hərəkətləri incəliklərinə qədər mənimseməyə çalışırdı. Bədəncə də qıvrıqlaşmışdı, tay-tuşlarından fərqlənirdi. Əzələri şişib bərkimişdi.

İndi Rəhilenin xahişi onun üçün bəhanə idi. O, Sevdanın qarşısında çıxış edəcəkdi! Ovcuna tabaşır tozu töküb əllərini bir-birinə sürtdükdən sonra Asif idman alətinin altında yuxarı tullanmağa հաջար əziyyət aldı. Ağır gövdəsinə rəgmən çevik sıçrayışla atılıraq turnikdən yapışdı. Ayaqlarını cütləyib yelləndi... yelləndi. Çiyinləri bərabərinə qaldırdığı pəncələrini հաvada zərbə aşağı çırpıldı və dikəlib alətin üstünə qalxdı. Bədənini elastik borunun ətrafında dəyirman pəri kimi bir neçə kərə fırlatdı. Hərəkət sayca ona çatanda göydə salto vurub qollarını qartalsayağı yanlara açaraq ləp yüksəkdən yumşaq döşəyin üstünə tulandı...

Sevda özünü saxlaya bilməyib əl çaldı. "Bravo, Bravosimo!.." deyə onu alqışladı. Rəhile cəsarətlənmişdi. İrəli keçdi. Asifin köməyi ilə հəmin hərəkəti hissə-hissə təkrarladı. Sonra çətinliklə olsa birbaşa elədi. Yarışdan qalib çıxmış çempion kimi özündən razı tərzdə yüyürə-yüyürə qonşu otağa paltarını geyinməyə getdi. Sevda da հեվəsləndi:

— Asif, qoy görüm mən necə, bacararam?..—deyə saçlarını համarlayıb, qolsuz maykasının ətəyini aşağı dartdı. Əllərinin tabaşirlədi və atılıb turnikdən yapışaraq yellənən qapı aralandı. Valeh astanada göründü və tez də çəkilib getdi...

— Ayaqlarını əymə, düz saxla,—deyən Asif qızın dizlərini şapalaqladı.—հե... bax belə...

Hərəkətin yarısında Sevdanı gülmək tutdu, qolları boşalıb gücdən düşdü... barmaqları turnikdən ayrıldı və o հաvada չapaladı. Asif tez özünü köməyə yetirdi.

Sevda bir boy hündürlükdən bütün ağırlığı ilə onun qolları arasına endi. Saçları sıfətinə dağılmış qızın bir cüt ürkək, qara gözleri minnətdarlıqla oğlana baxdı.

— Qorxdun!?

Sevda dinə bilmədi. Cavab əvəzinə uzun kirpiklərini endirib qaldırdı. Ürəyi bu saniyə köksündən qopacaqmiş kimi şiddetlə çırpındır. Tir-tir əsən dodaqlarının qırmızılığı qaçmışdı. Asif əlindən, qolundan yapışmağa çıxdan həsrətində olduğu Sevdanı indi qucağında bərk-bərk sıxb yağırna basmışdı. Sanki gələcək səadətinin canlı timsalı idi, tutmuşdu, buraxmaq istəmirdi. Sifatləri bir-birinə o qədər yaxınlaşmışdı ki, nəfəsləri qovuşurdu. Asifin gözləri qızın gözlərinə dikilmişdi, dodaqları az qala onun dodaqlarına yapışacaqdı. Sevda elə bil sehrlənmişdi. Matməəttəl oğlanın üzünə baxırdı. Nə danışırkı, nə də müqavimət göstərirki.

—Qorxdun?—deyə Asif sövq-təbiiliklə bayaqkı sualını bir də təkrar elədi və Sevdanın üzünə səpələnmiş tellərini kənara üfləyib yanağında öpüş yeri hazırlayanda qız fövrən qolları arasından sıçrayıb yerə atıldı.

— Öküz!—deyib nazik qaşlarını çatdı. Asif Sevdanı heç bu görkəmdə görməmişdi. Gözləri qara ulduz kimi yanındı. Qumral saçları sifətinin yarısını örtmüştü. Bayaqkı saralmış dodaqları indi qan rəngində idi. Yanaqları qızarıb allanmışdı. Asif cinayət etmiş adam kimi başını aşağı dikib onun qarşısında dayanmışdı.

— Bağışla, Sevda,—deyə haçanda-haçana o, özünə yad bir səslə yavaşcadan piçildədi.:—Üzr istəyirəm...

Bu vaxt qapı açıldı. Rəhile içəri atıldı. Rəfiqəsinin saçlarını pərişan görcək ona söz atdı.

— Göz dəyməsii, qəşəngsən!

Qız ilə oğlanın dostluğu və sevgisi arasında elə incə bir körpü var ki, gəncliyin çoşğun duyğuları addayıb keçmək üçün ora yan alanda çox ehtiyatlı tərpənmək lazımdır. Bəzən tələsib yarı yolda büdrəyənlər ikiqat fəlakətə uğrayırlar. Dostluğu itirirlər, sevginin vüsəlinə yetişmirlər.

Olmaya, Sevdanın zəif duyğuları da belə bir uçuruma yuvarlanmışdı? Axi, qızçıqaz o körpüyü yanaşmağa hələ cəsarət etməmişdi! Dostluq səddindən bir addım da o yana keçməmişdi...

Asifin anlaşılmaz rəftarı Sevdanı ağrıdırdı, Sevdanı incidirdi.

SEVDA

Mən naxoşlayandan üç gün sonra qəflətən elə bildim ki, otağıma işıq doldu—Asif zəng çalmışdı. Səsindən o dəqiqə tanıdım. Sevindiyimdan telefonun dəstəyini neçə dəfə qulağımdan ayırib köksümə sıxdım. Əvvəlki məhribanlığımızı təzələmək məqsədi ilə:

— Öküzdür?—soruşdum.

Heç ona yaraşmayan bir ciddiliklə:

— Asifdir,—dedi.—Tələbə yoldaşın.

İnsafsız! Barı bu xəstə vaxtında ürəyimi sindirmayaydı.

— Universitetdə təzə nə var, nə yox?

— Təzə...—O bir qədər susdu.—Təzə xəbər odur ki, dünən komsomol iclasımız oldu.

—Nə məsələ idi?

— Necə deyim... Guya Rəhile Valehin... Telefon söhbəti deyil, Sevda...

Mən də çox bərkini tutmadım. Ancaq nigaran qaldım. Rəhile yaxın rəfiqəm idi.

— Ay Asif, uşaqlara qoşulub niyə mənə dəyməyə gəlmisən,—deyə onu yenə özümə yaxınlaşdırmağa çalışdım. Çox soyuq cavab verdi.

— Telefonla xəbər alıram da... Nə fərqi. Təki sən tez sağalasan.

Vəssalam. Bununla da qurtardı. O gündən bəri qulağı səsdə, gözüm yolda qaldı. Nə gəldi, nə də zəng çaldı. Ancaq bir axşam... Bu indi də mənim üçün açılmaz sirdir.

Bərk darıxırdım. Yenə telefon səsləndi. Tez dəstəyi götürdüm

— Allo, eşidirəm,—dedim. O tərəfdə həç kəs dinmədi Əvəzində maqnitofon işə salındı. «Füzuli» kantatası

çalındı. Bu ən çox sevdiyim musiqilərdən idi. Hər dəfə ona qulaq asanda xəyal aparıb ńaralarda... ńaralarda gəzdirərdi məni, deyə bilmirəm. Özümü tamam başqa bir aləmdə hiss edirəm...

Haçandan-ńaçana musiqi bitdi, dəstəyi qoydular. Otağım yenə sakitlik çökdü, qulaqlarım küyüldədi. O axşam cansızıcı, kədərli dəqiqələrimdə kimdi ruhumu əyləndirməyə çalışan—bu mənim üçün indi də qaranlıqdır...

Böyrümdəki dolabcanın üstündən balaca aynanı götürüb özümə baxdım. Yanaqlarımın rəngi soluxmuşdu. Neçə gün idı ńavaya çıxmırdım, ondanı. Amma dodaqlarımın qızartısı daha da arṭmışdı. Universitetdə qızlar ńerdən mənə çox diqqət yetirirlər. Elə bilirlər guya dodaqlarına boyra sürtürəm.

Ən xoşlamadığım şey sünə bər-bəzəkdir. İnsafən, uşaqlar bir məsələdə ńaqlıdır. Gözlərim çox balacdır. «Malakan semiçkası»...

Aynada saçımı səliqəyə salanda yenə Asif yadına düşdü. Ah... o mənə nə verib ala bilmir! Deyirdi: «Sənin saçların qumraldır. Yəni açıq şabalıdı. Hər halda onun böylarından ki, xoşa gəlimlidir...»

Asif fikrimdən çıxmırıldı. Barı ńaqqında bir şey eşitsəydim. Eşitsəydim ki, hansı qızasa könül vermişdir, mən də xatircəm olardım. Unudardım onu, canımı üzməzdəm...

Bu vaxt anam ara qapını açıb otağıma girdi.

— Hə... Daňa yaxşılaşmışsan, maşallaň. Həkimlərin sözüdür: xəstə qız-qadınların aynaya baxması sağalmışın birinci əlamətidir. Sraňa gün istiliyin ləp çox idi... Anam danışdı ki, sayıqlayırımsam. Qızdırma içində tələbə yoldaşlarından bir oğlanın tez-tez adını çəkmişəm. Həttə məni yoluxmağa qardaşımla arvadı gəliblərmış, xəbərim olmayıb.

Qapının zəngi çalındı. Anam çıxdı. Səslərindən o dəqiqə tanıdım. Bizim uşaqlardı. Ürəyim yerindən oynadı. «Kaş, Asif də onlarla olaydı!» Cəld xalatımı Geyib dəhlizə atıldım.

— Sevdacan, salam. Göz dəyməsin, qəşəngsən...

— Həmişə ayaq üstə...

— Ay qız, bu qədər də xəstələnmək olar...

— Yeyib-yatmaqdan kökəlmisən...

Hərə bir yandan məni dərtişdirmağa başladı. Nadir əlimi sıxdı. Rəhilə boynuma sarılıb üzümdən öpdü. Qarabala saçlarımı qarışdırıldı. Valeh gətirdiyi gül dəstəsini qucağıma dürtdü.

— Yaman darıxmışiq sənin üçün, Sevda,—deyə Rəhilə ńamının adından danışdı.—

Gərək bağışlayasan, gəlməya vaxt eləyə bilmirdik.

— Bu müəllim insafsızlar hazırlaşmağa o qədər tapşırıq verirlər ki, adam heç başını qaşımağa macal tapmır.

— Bəs muhazirələr?.. Yazmaqdan barmaqlarımız döyənək olub.

— Əshi, müəllimlərə nə var ey... Bir dəfə cavanlıqda oxuyub öyrənirlər, sonra otuz-qırx il dalbadal döşeyirlər bu binəva tələbələrin qabırğasına.

Anam qollarını açaraq uşaqları qabağına qatdı. Toyuq-cücəni hİNƏ kişləyən kimi onları mənim otağıma apardı.

— Görürəm ürəyiniz doludur. Keçin içəridə söhbətləşin,— dedi.

Ela ilk baxışdan duymuşdum ki, Rəhilə pərtdir. Danışib gülsə də, sifətindən kədər çəkilmirdi. Nigarənciliqdan çıxməq üçün fürsət tapınca astadan xəbər aldım.

— Dünən komsomol iclasında nə məsələ olub?

Qız göz-qası susmağıma işarə elədi. Köksünü ötürüb daňa da tutuldu.

— Heç,—dedi,—sonra...

Valehə Nadir ciyin-ciyinə qıṣılaraq ikisi bir stulda oturdular. Qarabala çarpayımın yanında ayaq altına saldım ayı dərisini küncə çəkib üstündə bardaş qurdu:

— Mən, atam, kəndçi babayam, elə burdaca əyləşəcəyəm. Anam o biri otaqdakı kreslolardan gətirməyə gedəndə Nadir qoymadı:

— Lazım deyil, xala. Biz öyrəncəliyik. Tələbənin hər şeyi qaydasında olsa, oxumaz.

Mən də Rəhilə ilə yanaşı çarpayının qıraqında özüma yer elədim.

Valeh həmişəkitək səliqə ilə geyinmişdi. Əynində mövsümə uyğun son dəbdə tikilmiş boz dakron kostyum vardi. Ağ ipək köynəyinin nişastalı yaxasına göy-qırmızı butalı enli qalstuk taxmışdı. Tünd qıvırcıq saçlarını tağ ayırib yana daramışdı. Bığları Asifinkı kimi deyildi, qapqara idi. Qalın bakenbardları qulaqlarının lap aşağısına qədər uzanmışdı. Bunların əmisi ona yaraşındı. Amma... nədənsə, bu oğlanın da gözləri xoşuma gəlmirdi. Necə deyim, baxışlarından məna oxunmurdu. Elə düşünməyin ki, mən axtarıb hərədə bir eyib tapıram. Yox... Qızlar çox diqqətli olurlar. Mən, öz nöqsanımı da yaxşı bilirəm. Gözlerimin xırdalığı bir qıraqa dursun, sifətim də azacıq yastıtəhərdir. Özbək qızlarına oxşayıram. Nə isə... oğlanlar adamın tək zahiri gözəlliyyinə vurulmurlar ki. Elə biz qızlar da... Məgər sevəndə uca boy-buxuna, qara göz-qası aşiq oluruq? Kim elə fikirləşirsə səhv eləyir. Aqil—kamal, cañıl—camal istər,—deyiblər.

Bir azdan anam gedincə uşaqlara tam sərbəstlik verildi. Valeh Nadirə göz vuraraq mənə eşitdirdi:

— Görürsən, sənin xətrini nə qədər istəyirik... Universitetdən çıxbı payı-piyada düz bura gəlmışik...

— Hə... Başa düşdüm... Başa düşdüm...

Doğrudan dəftər-kitabları qoltuqlarında idi. Mən qalxdım.

— Demək, evə getməmisiz, özünüz də açsınız. Bu dəqiqə anam bir şey hazırlar...

— Yox... yox...—Rəhilə məni aşağı dartdı.—Zarafat eləyirlər. Yarımca saat bundan qabaq kafedə yaxşıca yemişik.

Küncdən Qarabala dilləndi:

— Bu gün Nadir əla banket düzəltmişdi bizimcün.

— Hə... Nə verdi sizə?

— Ay Sevda, soruş nə vermədi!—Qarabala ciddi bir görkəm aldı.—Açmışdı gədə səxavət kisəsinin ağızını, dağdırıldı dədəsinin var-yoxunu. Nadir bize verdi... Birinci—donuz ətindən sosiska, yanında da çörək... xardal, duz, istiot... İkinci—limonad,

Üçüncü—ağzımızı silməyə kağız dəsmal. Çoxu elə töküldü qaldı stolun üstündə, ləzzətindən ھەç yeyə bilmədik.

Qarabalanın məzəli söhbətinə otağı qəhərə büründü.

— Yaxşı, indi ki, belə oldu, onda gələn dəfə qonaqlığı sən elərsən, görərik!—deyə Nadir cırnadı.—Daňa məni də yemayəcəkdi ki.

— Qonaqlıq istəyirsizsə, bir «İnturist» mənim boynuma. Ancaq... Sevda sağalandan sonra.

Valeňin bu dəvəti cavabsız qaldı.

Evimizdə ھەç zaman indiki qədər səs-küy olmamışdı. Asifin yeri görünürdü.

Anam çay gətirəndə elə bil qurbağa gölüne daş atdırılar.

...O günü uşaqlar axşama kimi yanında oldular. Fotoalbumlarına baxlıdar.

Dəftərlərimin üstündə cürbəcür karikaturalar çəkdilər. Rəfdəki kitablarımı əlek-vələk elədilər.

Getməyə hazırlaşanda mən Rəhıləni yubatdım. Guya ondan evə verilən tapşırıqları yazacaqdım. Əslində isə məqsədim qızın bikef olmasının səbəbini öyrənməkdir.

MÜƏLLİF

Müəllimlərin dili ilə desək, Rəhılə od parçası idi. Beş dəqiqə bir yerdə qərar tutmurdu. Həmişə ھarasa tələsirdi, vaxtin azlığından şikayətlənirdi. Qızı nə iş tapşırıqları, mütləq öhdəsindən gəlməliydi. «Bacarmıram», «bilmirəm» sözləri ona aid deyildi. Universitetin qəzetinə məqalə yazmaq, radioda çıxış etmək, komsomol iclaslarında məruzəçi olmaq, üzvlük ھaqqını toplamaq, təzə kinoteatr tamaşalarına baxmaq— bunlar Rəhılənin yaxşı oxumasına mane olmurdu. Elmin ھansi sahəsindən soruşsaydın, xəbərdardı. Tələbələr arasında mübahisəli məsələləri o ھəll edərdi. Rəfiqələri məsləhətə onun yanına gələrdilər. Rəhılə zərif qız idi. Bəzən uşaqlar zarafatla «çoxbilmışlıkdən boyu da çıxmır», deyirdilər. Əyninə ağ məktəbli köynəyi geydirib, boynuna qırmızı qalstuk bağlaşaydın, pioner yaşında olduğuna ھەç kəs şübhə etməzdii. Bu «od parçası»nın gözünü eynəksiz, qoltuğunu kitab-dəftərsiz görməzdi. Oğlansayağı vurduğu zil qara saçları həmişə üzünün bir tərəfini örtərdi. Əsmər, girdə sıfəti, balaca sıvri burnu, nazik çatma qaşları, çəhrayı dodaqları onu canlı kuklaya bənzəirdi. Qonur gözlərinin giləsində daima bir sevinc ulduzu parlayırdı. Boyu kiçik olduğundan uca görünmək üçün hündürdən tufli geyərdi. Rəhılə gözəl deyildi, kifir də deyildi. Onun ھırslılığını, qaşqabaq salladığını ھələ körən olmamışdı. Hər gün universitetə üzügülər, şən gəlib, eləcə də gedərdi.

Lakin o axşamkı iclasdan çıxanda Rəhılə özünə oxşamırdı. Əhvalat belə başladı...

Valeň komsomol üzvlük ھaqqını yubatmışdı. Rəhılə birinci dəfə ona xatırladanda «bu günlərdə gətirib verəcəyəm», deyib təqsirkar olduğu üçün üzrxahlıq eləmişdi. İkinci kərə qız Valeňlə ciddi danışdı:

— Bax... ھəftənin axırına kimi biletini gətirməsən, məndən incimə. Məsələni iclasa goyacağam.

Bu sözün müqabilində Rəhılə aldığı cavabdan quruyub divara yapışdı. Valeň dili ağızında dolaşa-dolaşa:

— Rəhılə...—dedi,—burda başqa adam yoxdur. İkimizik, Düzü, mən əvvəl elə bilirdim ki, komsomol biletimi evdə ھarasa qoymuşam. Ancaq axtarırdım, təpmirdim. Sonra

birdən yadıma düşdü. Axı, keçən dəfə üzvlük haqqı verəndə sən onu mənə qaytarmadın... Bir fikirləş...

— Necə?!

— Bəli. Yüz faiz! Yəqin kağızlarının arasında qalıb.

— Valeh, demək sən komsomol biletini itirmisən! Bu vaxtadək gizlədirdin... İndi də mənə şər atırsan... Eyib deyilmə?! Heç vicdanın qarşısında xəcalət çəkmirsən?!

— Ey... Axı, sən... niyə elə danışırsan. Sabah biletimi tapacaqsan, sonra bu sözlərinə görə özün xəcalət çəkəcəksən...

Rəhilə neyləyə bilərdi? Məsələni komsomol iclasına keçirməyə məcbur oldu.

Raykomdan nümayəndə gəldi. Valehin yazılı şikayəti müzakirəyə qoyuldu. Tələbələr bir-bir qalxıb danışdılar. Rəhiləni müdafiə eləmək, yaxud Valehi təqsirləndirmək çətin idi. İclasda çıxılmaz vəziyyət yaranmışdı. Bu işdə nə şahid vardı, nə sübut. Həqiqəti vicdan üzə çıxarmalıydı. Valeh isə əhvalatı bütün xirdalıqlarına qədər yerli-yerində elə danışdı ki, ona da inanmamaq olmazdı.

— Yoldaşlar!—deyə axırdı Rəhilə qalxıb səsi titrəyə-titrəyə, heç kəsin gözləmədiyi bir çıxış etdi.—Mən, əvvəl bu məsələdə özümü heç də gūnañkar bilmirdim. Düşünürdüm ki, komsomol biletini Valeh itmişdir. Ancaq... bunun üçün sübut yoxdur. Yadıma gəlmir. Bəlkə o zaman üzvlük haqqını verəndə bilet məndə qalıb: hərasa qoymuşam, xatirimdən çıxıb. Hər halda tələbə yoldaşımızdır, bu qədər inad edirsə, ona inanmalıyıq. Mən... bu səhlənkarlığıma görə iclasın qarşısında Valehdən üzr istəyirəm. Başqa nə deyim...

Rəhilənin gözləri yaşırdı. Qız, dildə təqsiri boynuna götürüb sonra da raykomun töhmətini alsa belə, ürəyində Valehə yenə inana bilməmişdi...

SEVDA

Daňa yaxşılaşmışsam. Neçə vaxtdır evdə, dörd divar arasında qalmaqdan bezikmişəm. Şamdan sonra şəhərə çıxıb sahildə gəzmək istədim. Anam qoymadı: «Getmə, qızım, hava sərindir təzədən soyuqlarsan»—dedi. Ürəyim sıxlırdı. Qalın geyinib eyvandaki həsir qamakda oturdum. Bu axşam Bakı, Xəzər elə gözəl idi ki... Evimiz dənizə çox yaxın olduğundan qarşıda göy sulardan başqa heç nə görünmür. Atam demişkən, binamız gəmidir, eyvanımız göyərtə. Sanki daima səfərdəyik...

Bayramlarda qardaşım Malik ailəsi ilə həmişə bizə gəlir. Balaca uşaqları burdan gündüzlər nümayişə, axşamlar atəşfəşanlığa tamaşa etməyi xoşlayırlar. Sevindiklərindən çıçırlar, əl çalırlar, qanadlanıb sahil bulvarına uçmağa can atırlar. Heç yadımdan çıxmaz, keçən oktyabr bayramında yenə qardaşımgil bizdə idi. Asifdən təbrik telegramı almışdım. Oxumağa sakit bir yer tapmadım. Gəldim qaranlıq eyvanda. Həmin bu qamakda əyləşdim. Yazmışdı ki: «Titi, istəyirəm sən hər zaman bəxtəvər olasan. Arzuların bu bayram atəşfəşanlığının rəngarəng işıqları kimi çiçəklənsin!..».

Elə telegramı oxuyub təzəcə qurtarmışdım ki... ətrafi yaylım atəşinin gurultuları bürüdü,, Göylər əlvan çiçəklər açdı... Qardaşım uşaqları «ura!» deyə çığır-bağırla eyvana cumdular...

Eh! Nə yaxşı günlər idi!.. Ürəyim yaman darıxır. Sabah mütləq bağımiza gedəcəyəm. Orada başqa işim yoxdur. Elə ńavamı dəyişmək istəyirəm. Həm də ńeyətdəki gülləri sulayacağam. Onlardan bir dəstə bağlayıb geri qayıdacağam. Hüqonun «Səfillər» kitabını da götürmişəm. Xəstələndiyim vaxtdan yarımcıq qalıb. Yolda oxuyacağam. Tələbəyə aylarla yemək-içmək vermə, kitab ver. Biri elə Rəhiliə. Gecə-gündüz o qədər mütaliə edir ki, indidən gözləri zəifləyib, eynək taxır. Ancaq yazığa töhməti naňaqdan verdilər. Bəlkə ńeç komsomol biletini o itirməyib. Nəsə, çox qarışiq məsələdir. Məncə Valeh də yalan danışmaz. Rəhiliə ilə düşmənçiliyi yoxdur ki! Ona nə düşüb qızı töhmət verdirsən? Bir də indiki cavanlar çox cılızlaşışılarsın. Valehin yerində mən olsaydım, tamam ayrı cür ńerəkət edərdim. Rəhiliəni ləkələnməyə qoymazdım, Kişi kimi alardım təqsiri boynuma, deyərdim onun bu işdən xəbəri yoxdur! Bileti özüm itirmişəm. Eh!.. Büyük gūnańı bağışlamaq üçün, büyük ürək sahibi olmaq lazımdır.

MÜƏLLİF

Elektrik qatarının təkərləri relsləri yeknəsəqliklə döyəcləyirdi. Sevda açıq pəncərə qabağında oturmuşdu. Səfilləri oxuyurdu. İçəri dolan yel nadinc uşaqları şıltaqlıq edirdi; qızın tellərini dağıdırıb sifətinə səpələyir, onun mütaliəsinə mane olurdu. Havanın sərin nəfəsindən gań şor suyun, gań neftin kəsif qoxusu duyulur, gań da Abşeron barlarındakı meynələrin, əncir, nar ağaclarının payız ətri gətirirdi. Dəniz mövsümü sona yetdiyindən vaqonda sərnişin az idi.

Sevda kitaba elə qapılmışdı ki, qorxurdu düşəcəyi stansiyani ötüb keçə, xəbəri olmaya. Əsərin təsirindən ayrıla bilmirdi. Hərdən başını qaldırıb gözlərini uzaqlara dikərək fikirləşirdi. Fikirləşirdi ki, bu yazıçılar arı kimi bir məxluqdur. Arı öz pətəyindən çox-çox uzaqlara uçur... Çöllərdəki güllərə-çiçəklərə qonub zərrə-zərrə şirə çəkir. Sonra şanasına qayıdaraq ətirli bal yaradır... Yazıçılar da aləmi gəzib-dolanır, görüb-götürür, nəhayət, iş otağına tələsərək qalın-qalın maraqlı əsərlər yaradır. Onların isə şanası kitabdır, balları söz.

Fikirləşirdi ki, kaş evləri indi içərisində oturduğu vaqon kimi çarxlar üstdə, daim ńerəkətdə olaydı. Pəncərə önündə bir-birini əvəz edən, rəngləri tez-tez dəyişən lövhələri seyrə dalaydı. Qərib kəndlər... gur şəhərlər... uca dağları... qaranlıq dərələr... göy dənizlər... köpüklü şəlalələr. Hamısı bir-bir gəlib keçəydi bu geniş ekranından. Bütün dünyani görəydi.

Sevdanın gözləri yol çəkdi. Bayırda qəribə bir mənzərə açılmışdı. Qızarmış günəş lap yaxında batmaq üzrə idi.

Üfüqlər də, dəniz də od-alov içində alışib-yanırdı. Şəfəqlərin rənginə boyanmış nəhayətsiz yaşıllıqlar evlərlə, ağaclarla, yollarla, dirəklərlə birlikdə karusel kimi kövən edirdi.

Qız xəyaldan ayrıldı. Qatar stansiyaya yaxınlaşındı. Oxuduğu fəsli sona vurmaq istədi. Bu dəfə kitabı vərəqini çevirəndə... gözləri qarşısında qırmızı mürəkkəblə yazılmış bir dəftər səhifəsi açıldı. İlk sətirlərə baxınca sanki kəlmələr dilə geldi, danışdı: «İstəkli Sevda xanım! Mən ürəyimdə coxdan saxladığım bir sırrı sənə deməyə cəsarət etmirdim...»

Daňa ardını oxuya bilmədi. Qatar dayanmışdı.

SEVDA

Mən stansiyadan qaça-qaça uzaqlaşdım. Bağlara tərəf uzanan ciğira düşüb getməyə başladım. Kitabı əlimdə bərk-bərk sixmişdim. Arasındakı məktubu itirəcəyimdən qorxurdum. Sanki ovcumda tutduğum isti bir ürekdi, döyüntüsünü hiss edirdim. "İstəkli Sevda xanım!.." Yol boyu, ancaq bu sözlər beynimdə dolaşırdı. Məni məktubun məzmunundan daha artıq onu kimin yazdığını, kitabımın arasına nə vaxt, necə qoymuş maraqlandırırdı. Tez-tez Asifi xatırlayırdım.

Bağımızın taxta darvazasına çatanda dözmədim. Əllərim əsə-əsə qırmızı məktubu çıxarıb imzasına baxdım. İkinci səhifənin aşağısında ad əvəzinə bircə hərf yazılmışdı: «V». Məni sevindirəcək əvvəlinci ümidi püca döndü. Ondan deyildi. Bir də axı, Asifin xəttini yaxşı tanıyırdım. Yanımda əyləşdiyi vaxtlar mühəzirəni yazmağı çatdırı bilməyəndə bir gözüm elə onun dəftərində olardı.

Darvazanı açıb həyətə girdim. Bağımız mənə elə gözəl, elə geniş göründü ki... Ağaclarда, meynələrdə yarpaqlar ara-sıra saralmışdı. Külək, yağış qum üstündəki ləpirləri silib əhamarlamışdı. Evin qabağında öz əllərimlə əkdiyim hə-mişəbaħar qızıl güllərin ətrini qoxuladım. Kolların üs-tündəki ağ, sarı, qırmızı qönçələr alov kimi şölə saçırı. Ətrafda ins-cins yox idi. Elə bil dünyada tək mən yaşayırdım. Qərib sakitlik, kimsəsizlikvardı hər yanda. Hardasa sərçələr cikkildəşirdi. Jül Vernin kitablarındakı insansız cəzirələrə oxşayırırdı bağıımız.

Mən iri əncir ağacının altındaki çarhovuzun qırığında əyləşdim. Qırmızı məktubu tələsmədən, diqqətlə oxumağa başladım:

«İstəkli Sevda xanım! Mən ürəyimdə çoxdan saxladığım bir sırrı sənə deməyə cəsarət etmirdim. Axırı vaxt yetişdi, bu kağızı yazmağa məcbur oldum. Yəqin ki, elə ilk cümlədən əhvalatı başa düşəcəksən... Eybi yoxdur. Mən ayrı cür yaza bilmirəm. İnanırsanmı, hələ keçən il universitetdə oxumağa başladığımız günlərdən sənə vurulmuşam. Neçə yol fürsət tapıb yaxınlaşmaq istəmişdim, ayaqlarım dalımcə gəlməyir. Ancaq açığını desəm, son aylar bir şeydən də nigaran idim. Raňatlığım pozulmuşdu. Elə güman edirdim, Asiflə aranızda nəsə var. Sonra özündən dolayısi ilə soruştum, onun səni əqqında başqa həç bir fikri olmadığını öyrənəndə sevindim. Həmin günün axşamı bu məktubu yazdım.

Sevdacan! Arzumu ürəyimdə qoymasan, özümü dünyanın ən xoşbəxt adamı sanaram. Səni ömrüm boyu sədaqətlə sevərəm. Lazım gəlsə yolunda canımdan belə keçərəm. Bu sözləri ona görə deyirəm ki, sən hələ məni yaxşı tanımirsan. Dəyanətim etibarımı bələd deyilsən. Qismət olsa, hər şeyi həyat özü sınaqdan çıxarar... Mənə rədd cavabı versən, həç zaman üzü gülməyəcək. Ancaq bir xahişim var, Sevdacan. Bu məktub barədə universitetdə ikimizdən savayı həç kim, həç nə bilməsin. Adımı bütöv yazmırıam. Çünkü sən ağılli qızsan, onsuz da məni o biri «V»lərə tay tutmazsan. Özün ayırib tanıyaqsan...

Məktubunun cavabını hər gün kitablarının arasında axtaracağam.
Məhəbbətlə əlini sıxıram.

İmza: səni dəlicəsinə sevən
“V” 28 sentyabr, 1972 ci il

Məni fikir götürdü. Ürəyimdə sevincən həyəcan bir-biri qarışdı. Qəribə ńala düşdüm. Həyatımda ilk dəfə idi, belə məktub alırdım. Məni dəlicəsinə sevən kim idi? Vahid... Valeh... Vaqif... Tanıdıqlarımı yadıma saldım. Nə çoxdu adı «V» ilə başlayan tələbə. Beynimdən gülməli bir arzu keçdi «Kaş, Asifin adı Vasif olaydı...» Yenə onu xatırladım.

— Sən titisən.

— Titi özünsən.

O şən bir qəhəqəhə çəkdi.

— Ay qız, heç bilirsən «titi» nədir?

— Yox.

— Panamada on iki yaşanacaq bütün qızların adı «titi» olur. Yəni çiçək. Bu onlarda bir qaydadır. On iki yaşıdan sonra qızların əsl adını qoyurlar.

— Əvvəla, bura Panama deyil. Azərbaycandır. İkincisi qalanda mənim on iki yox, on doqquz yaşım var. Aydındır.

— Ancaq sən yenə titisən. Ona görə ki, qəlbin ńelə də iki yaşında uşağın kitək safdır, təmizdir. Büllur kimi Aydındır...

— Xeyr! Qəlbimdəsən?!

— Gözlərindən oxuyuram.

Eh. Axı, mən bu Asifi yenə unuda bilmirəm? Adı dödaqlarımızda neyçün belə alışib yanır?..

Qırmızı məktubu ikinci, üçüncü, beşinci dəfə oxudum!

“Elə güman edirdim Asiflə aranızda nəsə var. Sonra özündən dolayısı ilə soruşdum, onun sənin ńaqqında başqa heç bir fikri olmadığını öyrənəndə sevindim...”

Bu cümlələr neştərə dönüb ürəyimə saplanırdı. Əhvalım dəyişmişdi.

Çarhovuza əncir ağacından beşbarmaqlı pəncəyə oxşar saralmış bir yarpaq düşdü, suyun toz basmış səthi ağır-ağır ńerəkətə gəldi. Elə bil kiminsə əli idi, bu aynanı silib təmizləmək istəyirdi ki, əksimə baxım. Qırılızı məktubun məni nə ńala saldığını öz gözlərimlə görmə.

«V». Nəzərlərim yenə sondakı bu sırlı ńerfin üstüvdə sancılıb qaldı.

Gün batmışdı. Qaş qaralırdı. Mən bağdan çıxıb azacıq uzaqlaşmışdım ki, təkrar geri qayıtdım. Gulləri sulamaq tamam yadımdan çıxmışdı.

MÜƏLLİF

Sevdanın fikri dağınıq idi. Gecəni səksəkəli yatmışdı. Səhər elə həyəcan keçirirdi ki.

Kitabın arasına məktub qoyan şəxsin adı onun üçün açılmaz rebusa dönmüşdü. Yadındadır, o xəstələnməmişdən qabaq «Səfillər»i bir yol özü ilə universitetə aparmışdı. Əgər bu işi onda görmüşdülərsə, qırmızı məktubun müəllifi azı üç

nəfərdən biri olmalı idi. Qarabala—Vahid, Valeh, Vaqif,, İks-İqrek-Zed... Evlərinə isə o «V»lərdən ancaq ikisi-gəlmışdı. Sevda Vaqifdən dəha çox şübhələnirdi. Bu, arıq, uzun oğlan həmişə onunla üz-üzə dayalıb danışanda sıxlırdı. Qız kimi utancaq idi, Ancaq belələri öz sevgisini məktub vasitəsilə bildirərdi. Bəs Qarabala, Valeh... Onlardan bunu gözləmək olmazdım? Demək çətindi.

Sevdanın fikrincə, bu oğlanların üçü də ayrı-ayrılıqda sevməyə, seviləməyə layiq gənclərdi. Lakin nəzərində Asif dəha yüksəkdə dururdu. Nə üçün? Hansı keyfiyyətlərinə görə? Sevda bu sualların qarşısında acizdi. «Adımı bütöv yazmırıam. Çünkü sən ağıllı qızsan, onsuz da məni o biri «V»lərə tay tutmazsan. Özün ayırib tanıyarsan. Məktubumun cavabını hər gün kitablarımın arasında axtaracağam...

Sevda bu sözləri iki cur yozurdu. Vaqif yazmışdisa, dəqiqlik öz boyunun uzunluğuna işarə edirdi. Yox, əger başqası Yazmışdisa, həmin ibarələrdə xoşa gəlməyən gizli bir xudpəsənlik oxunurdu.

Xeyr! Mən oğlanın kim olduğunu bilsəm də, ona cavab yazmayacağam!—deyə Sevda özlüyündə qəti hökmünü vermişdi. Paltarı təzəlikdə, ləyaqəti gənclikdə qoruyarlar.»

Axşam saat doqquz olardı. Sevda darıxırdı. Rəhileyə zəng çalıb onu gəzməyə çağırıldı.

— Elə səni görmək, söhbətləşmək istəyirəm,—dedi. Vədləşdilər. Yarım saat sonra Rəhile adəti üzrə qaça-qaça gəldi. «Salam. Axşamın xeyir» əvəzinə «Göz dəyməsin, qəşəngsən deyib Sevdanın qoluna girdi. Rəfiqələr sahil bulvarına yollandılar.

Hava təmiz idi. Yarıqaranlıq xiyabanlara küknar, şam, zeytun ağaclarının ətri yayılmışdı. Ayın, ulduzların əksi hündür binaların damlarında yanıb-sönən rəngbərəng reklam—neon lampalarının işığı Xəzərin ayna sularında titrəyirdi. Adamlar sanki gecənin romantikasını pozmamaq üçün astaca gəzişirdilər, yavaşdan danışırdılar.

Rəfiqələr pilləkənləri enib sahilə çatdırılar. Sevda birdən dayandı, üzünü dənizə tutub uzaqlara baxdı. Rəhile də ayaq saxladı. Limandakı gəmilərin hənsindəsa ürəyi riqqətə gətirən «Füzuli» kantatası çalındı. Musiqinin xoş, həzin sədaları bulvarın fazalarında qanadlanırdı.

— Rəhile, eşidirsən?..

— Bəs necə...

— Mən bunun dəlisiyəm.

— Gözəl əsərdir!

— İnan, səhərəcən dinlərdim, yorulmazdım.

Musiqi sanki tədricən aşağı enib Xəzərin sularına qarışaraq əridi. Qızlar yollarına davam etdilər.

Sevda ilə Rəhiledən qabaqda iki nəfər gedirdi. Biri hündürboylu idi. Qara şlyapa qoymuşdu. İkinci pisbətən gödək. Başında çal papaq vardi. Sevda onları tanıydırdı. Şlyapalı rəssam idi. Keçən ay universitetin akt zalında təbələrlə görüşü keçirilmişdi.

Həmin çalpapaqlı tənqidçi də özünü təriflətməyə gətirmişdi. İndi şlyapalı tez-tez ehtiyatla dala baxaraq kiminsə ardınca kəsib-doğrayırdı.

— Ağzından süd iyi gələn bir uşaq o qədər adamın arası durub mənim əsərimi pisləsin?! Öhö... öhö... Ölmüşəm məgər? Görər ona nə divan tutduracağam. O Namazovdursa, mən də Cəbrayılzadəyəm. Öhə... ehö...

— Sən səbr elə. Heç qanını-filanını qaraltra,—deyə çalpanaqlı da ətrafına boylanıb dostuna ürək-dirək verdi.—Mətbuatda sənin əheyini ondan almaq lələşinin boynuna! Bax, bu saat restoranda yedyimiz o əhalil çörəyə and olsun, günü sabah Namazovun haqqında öldürəcü bir məqalə yazmasam, nakişiyəm!

— İnanıram. Sən çörək itirən oğul deyilsən. Yaz! Lap atasını yandır! Göstər qaləminin gücünü. Qoy bilsinlər ki, biz də bizik! Özümüz də aylıq, yatmamışıq. Öhö, öhö...

Qızlar addımlarını yeyinlədib onları ötdülər. Ancaq arxadan elə səsləri eşidilirdi:

— Yaz! Lap möhkəm yaz! Anasını ağlat o Namazovun! Qoy infarkt vursun onu. Öhö, öhö... İndən sonra yerində farağat otursun. Tənqid eləməyə axtarsın özünə ayrı adam tapsın... Öhö... öhö...

Rəfiqələr başqa xiyabana döndülər. Bulvarın əlavəsində nə vardısa, burda gəzməyə çıxan yaşılı kişilər elə onun bunun dalısında danışıldırılar.

Yenə irəlidə gedən iki şlyapalı kim üçünsə sui-qəsd hazırlayırdı...

Sevda ilə Rəhilə dodaq bütüb təəccübə bir-barinə baxdılar. «Bunlara nə olub belə?,,»

Fəvvərəli əhənglərin arasında söyüdlərin çətiri altında qoyulmuş skamyə boş idi. Keçib orada əyləşdilər.

Sözə birinci Rəhilə başladı:

— Nə yaxşı məni evdən çıxardın, Sevda. Çoxdandır buralara ayağım dəymirdi. Gözəldir!..

— Papam ər dəfə eyvanımızdan sahilə baxanda deyir: «Bulvari abad eləyənin dədəsinə min rəhmət! Zövqlü kişidir...»

Rəhilə təsdiqlədi:

— Hamı öz işində onun kimi olsayıdı, indi Bakı cənnətə dönmüşdü.

Hovuzun dibindəki əlvan lampaların işığı növbə ilə dəyişdikcə fəvvərələrin mirvari damcılarından əlavə yaranan nəhəng büllür vazlar rəngdən-rəngə düşürdü: göy.. sarı... qırmızı... yaşıl... Qızların sıfətində sanki qövsi-qüzeñ gəzirdi. Sakitcə oturmuşdular. Yağışı xatırladan aħəngdar su şırıltısına qulaq asırdılar.

Sükutu yenə Rəhilə pozdu:

— Sevda, hərdən öz-özümə fikirləşirəm; görəsən əhəyatda gözəllik, məhəbbət, musiqi olmasayıdı, insanlar neylərdilər?

— Neyləyəcəkdilər? Vəhşi kimi yaşayardılar.

— Doğru deyirsən.

— Məncə məhəbbətsiz heç gözəlliyi, musiqini də duymazdılar.

— Göz dəyməsin, qəşəngsən. Soruşmaq ayıb odmasın, buları sən əhəndə bilirsən? Sevda gürşad bir qəhəqəhə çəkdi.

— A... Mən insan deyiləm, ürəyim yoxdur? „

— Ona şübhə eləmirəm,—deyə Rəhilə rəfiqəsini hədəfə götürdü:—Bəs o ürəkdə sevgi necə, var?

— Hələlik yox.

— Məhəbbətsiz ürək bir parça ətdir.

Sevda dinmədi. Sonra mənalı tərzdə xəbər aldı:

— Məhəbbət cürbəcür olur. Adam gülə, çıçəyə, torpağa quşlara—çox şeyə məhəbbət bəsləyir. Hətta evdə saxladığı pişiyi də sevir. Ancaq bir məhəbbət də var ki, o bunlar heç birinə oxşamır. Hamisindən üstündür. Özün yaxşı bilirəm ハンsıdır... Bu ハンqda doktorluq dissertasiyası yazmaq olar.

Sevda Rəhilənin boynunu qucaqladı:

— Məhəbbətologiya elmləri doktoru...

— O adamlar ki, sevməyi başarmırlar, onlar şikəstdirlər. Bəli, ハンqiqətən, belədir,—deyə qız fikrini tamamladı. Sevməyən ürək, sintetik ürək kimi ハンsiyyatdan mənrumdu.

Sevda ikilikdə elədikləri bu səmimi, məhrəmanə söhbədən xoşlanırdı. Onun üçün də marağını gizlədə bilmədi. Onun məhəbbəti də polufabrikat kimi bir şeyə bənzər.

—Rəhilə, düzünü de, sən necə bir oğlanı sevmək istərdin.

—Qəribə sualdır,—deyə qız gülümsədi.—İstərdim... ağıllı, mədəni, məni başa düşən olsun.

— Vəssalam?

— Bu azdır?

— Bəs onun xarici görünüşü?

— Məlum məsələdir. Hər kimi sevsən, sənə qəşəng, yaraşıqlı görünəcək.

— Elədir...

Sevda ikinci sual hazırlayırdı ki, Rəhilə onu qabqladı.

— Bəs sən? Sən öz gələcək nişanlını, sevgilini necə görməyi arzulayırsan?

— Mən...—Qız köks ötürdü.—Mən istərdim ki, o zahirən kobud da olsa, ürəyi mərhəmətli, ipək kimi yumşaq olsun. Bircə baxışından məni anlasın... Elə dilsiz danış onunla...

Sevda gözlərini yumub bir uşaq sadəliyi ilə kəlmələri
sındırı-sındırı Asifdə kəşf elədiyi xüsusiyyətləri sadalamağa başladı...

Qarşidakı xiyabandan səs-küylə bir dəstə oğlan keçirdi.
Söhbətlərini onlar eşitməsin deyə qızlar susdular. Və bunulada gələcəyin sevgi-məhəbbət arzularına son qoyuldu. Rəhilə gileyəndi:

—Mərdimazarı axtarmaqla deyil ki! Nə yaxşı mövzu tapşmışdıq...

Hovuzdakı əlvan lampalar söndü. Mirvari fəvvərələr yandı. Büllur vazlar yoxa çıxdı. Qızların sıfətindən qövsi-qü-zeh çəkildi. Yağış şırlıtı kəsdi.

— Gedəkmi?—deyə Rəhilə saatına baxıb, birdən ceyran kimi çırpinaraq ayağa qalxdı.—Ona az qalır.

— Beş dəqiqə də əylənək, sonra.

Xəzər sakit və dumduru idi. Uzaqlarda dənizin ortasında yanın mayakın işığı ハンrə dəfə göz qırpdıqca onun zolağı suların sinəsində uzanırdı, çəkilirdi...
Sevda birdən öz-özünə güldü:

— Papam deyir, indi daňa əvvəlki mənəbbət yoxdur. Keçmişdə ayrı cür sevirdilər. Məcnunu Leylinin dərdindən saç-saqqal basmışdı. Dəli olub səhralara düşmüşdü.
— Bəs sən ona nə cavab verdin?
— Dədim, ay kişi, müasir gənclərin sevgisini duymaq üçün gərək özün də cavan olasan. Saç-saqqala qalandı elə indi də Məcnuna oxşayanları çoxdur. Bircə səhralara düşmülər. Çünkü oralarda mikrorayonlar salıblar.

Rəhilə Sevdanı alqışladı.

— Afərin. Lap yaxşı cavab vermisən. Leylisinin eşqindən gecə-gündüz mikrorayonlarda gəzən məcnunlar da nə qədər istəsən var... Mən orda yaşayıram, şahidəm.

Araya çökən uzun sükütu bu dəfə Sevda pozdu:

— Rəhilə, bayaqdan soruşmaq isteyirəm, ancaq qanını qaraltmağa ürək eləmirəm. Komsomol biletindən bir xəbər çıxmadı?

Rəhilənin dərdi təzələndi:

— Eh... sən də nəyi qoyub, nəyi axtarırsan. Valeh mənə yaman toy tutdu. O vaxtdan özümə gələ bilmirəm.

— Bəs onun ata-anası bu işə necə baxır? Məsələdən xəbərləri varmı?

— İclasdan üç gün qabaq Valehgilə getmişdim. Özü yox idi. Anası ilə danışdım. Dədim xahiş edirəm evi yaxşı-yaxşı axtarın, bəlkə bilet sizdə tapıldı... Arvadın acığı tutdu: «Öz təqsirini bizim uşağın üstünə yixma! Valeh bilsə ki, mən ondan şübhələnirəm, aləmi dağıdar...» Anası oğlunu tərifləyib dağın başına doydu. Mən söz-söhbətindən an-ladım ki, Valeh evdə ərköyun böyüdülmüş tək oğuldur. sözünü iki eləyən yoxdur. Dediyi qanundur... - Valideynləri kimlərdir?

— Anası işləmir. Evdar qadındır. Atası, bilmirəm hardasa məsul vəzifədədir. Həmin gün idarə maşını da qapılarda dayanıb Valehi gözləyirdi.

Rəhilənin ürəyn dolu idi. Bunu ńiss edən Sevda ona təsəlli verdi:

— Eybi yoxdur, beş-altı ay işlərsən, töhmətini üstündən götürərlər.

— Yox, Sevdacan. Raykoma ərizə vermişəm...

— Nə barədə?

— Məni komsomol komitəsi katibliyindən azad eləsinlər.

— Sən nə danışırsan?

— Bəs necə? Gözükögeli işləmək çətindir. Eh... hələ yaşınan mənə belə zərbə vurmamışdır.

Sevda dönüb rəfiqəsinə baxanda yanağında bir gilə işıltı sezdi. Bilmədi bu köz yaşıdır, yoxsa bayqq fəvvərədən sıçrayan damcidir...

SEVDA

Universitetin qapısından girəndə hər şey gözlərimə tanış göründü. Qəribəmişdim. Elə bil uzaq səfərdən qaydırıb doğma yurda gəlirdim. Vestibüldə mərmər sütunların arasında birinci qarşıma çıxan Rəhilə oldu. O, karasa tələsirdi. Qoltuğunda bir dəstə qəzet vardi.

— Sevdacan, salam,—deyə qolunu boynuma saldı, dabanlarını qaldırıb üzümdən öpdü. - Mən beşcə dəqiqli kitabxanaya dəyim, qayıdırəm. Göz dəyməsin, qəşəngsən.

Qız yel kimi ötüb tələbələrin arasında itdi. Mən üçüncü mərtəbəyə qalxdım. Dərs

otağımızın qabağına getdim. Asifdən başqa uşaqlarımızın һamısı burada idi. Qızığın mübahisə edirdilər. Qarabala əl-qolunu ölçə-ölçə ucadan danışırı.

— Sevda gəlir—deyə birdən o, məni görcək təəccübləndi. Bu səsə һamı günəbaxan kimi geri çevrildi. Onlara yaxınlaşdım.

— Salam... Salam... Salam...

Bir-bir qızlarla quçaqlaşdım, oğlanlarla əl tutdum. Valehin, Vaqifin üzünə dik baxmağa cəsarət eləmədim. Guya yanlarında mən təqsirkaram. Amma evdən çıxanda ayrı cür fikirləşmişdim. Görüşəndə onlara xüsusi diqqət yetirəcəkdir. Gözlərindən ürəklərini oxuyub qırmızı məktubun müəllifini tapacaqdım. Mən deyən olmadı...

— Ay qız, xəstəlikdən ikicə gün gec dura bilmirdin? Axı, mən sabah sənə dəyməyə ayrı cür gələcəkdir. Bilirsizim hədə stipendiya almamışam, əlim aşağıdır...

Bunu Nadir dedi. Əlbəttə, zarafatla. Hərdən yeri düşəndə mən də ona sataşırdım.

—Sən stipendiyani al, təzədən xəstələnmək mənim boynuma. Uşaqlar gülüşdülər. Sonra qayğıkeşliklə Vaqif soruşdu: — Neçəsən, Sevda? Lap yaxşısan, da?.. Özümü qızlara tutub könülsüz cavab verdim:

— Çox sağ ol. Yaxşıyam.

Özüm hiss elədim ki, qızardım. Sanki qəsdən onun dalınca da Qarabala dilləndi:

— Dünən mən evinizə zəng çalmışdım. Anan dedi, bağa getmisən.

Ehmalca başımı tərpətdim.

Dərsin vaxtına az qalmışdı. Gözüm elə o yan bu yanda idi. Asifi axtarırdım. Qarabada əlində bir neçə ümumi dəftər tutmuşdu. Üstəkinin cildinə səliqə ilə ad-famili yazılmışdı. Ötəri baxdım. Nə bilim. Bu qırmızı məktubdakı xəttə oxşayırdı da, oxşamırdı da...

Valeh nə üçünsə çekilib kənarda dayanmışdı. Bizim söhbətimizə qarışmındı. Elə bil ona acıqlanmışdılar. Bəlkə də Rəhilənin töhmət almasına görə pərişan idi. Bu gün Valeh tünd göy rəngli kremlin kostyum geymişdi. Pencəyinin döş cibindən ağ yaylığının ucunu çıxarımışdı. Uzaqdan dovşan qulağına oxşayırdı.

Zəng vurulanda dəhlizin o başından Asifin tələsik gəldiğini gördüm. Özümü itirdim. Tez dərs otağına keçib yerimdə əyləşmək istəyirdim ki, Qarabala mnəə yan aldı:

—Sevda, olar yanında oturum?

Şübhələndim.

—X eyr. Olmaz! — dedim.

— Axı, sən gəlmeyən günlərdə burda əyləşirdim.

— İndi ki, gəlmışəm...

Qarabalanın nitqi kəsildi. Kor-peşman uzaqlaşdı. Deyəsən elə məktub yazan bu idi. Asif böyrümdən ötəndə bir də ayaq saxladı. Salamlasılıb, kefimi xəberə aldı:

— Sevda? Həmişə ayaq üstə! Necəsən? Dodaqlarım titrədi: .

— Sən soruşanı yaxşıyam. Ürəyimdə dedim: «Öküz!».

Asifi də belə yola saldım. Heç özümdə deyildim. Məktub məni çasdırmışdı. Kiminlə necə rəftar edəcəyimi bilmirdim. Şübhəsiz һansı bir qurununsa oduna neçə yaşı

yanındı. O gün məşğələləri başa vurcaq universitetdən ńamıdan qabaq çıxdım. Eve gəlib otağıma qapandım. Qeyri-ixtiyari olaraq kitablarımı vərəqlədim. Ancaq özüm də bilmirdim onların arasında nə axtarıram. Yoxsa ńəmin naməlum «V»dən ikinci bir məktub gözləyirdim?

MÜƏLLİF

Bir aydan artıq idi Sevdanın qəlbindən fərəh, gözlərindən sevinc, dodaqlarından gülüş yoxalmışdı. Əvəzində qızə ńəyəcan, naraňatlıq və kədər verilmişdi. Dörd yol ayrıcında çəşib qalmış zavallı bilmirdi mənşəini kimə salsın. İndi «V» onun təsəvvüründə vüsalın deyil, vahimənin baş ńərfinə çevrilmişdi.

Valehi, Vaqifi, Vahidi görəndə qorxulu ńıssıllar keçirirdi. Məhəbbətin beləsi heç kəsə nəsib olmasın!

Sevdanın ńələ birinci gündən meyli Asifə idi. Neyləsin ki, o, sözünü demədən çəkilib qırqaqda durmuşdu. Evdə ata-anası, universitetdə müəllimləri, Rəhile, qızdakı dəyişikliyin səbəbini dönə-dönə soruşmuşdularsa da sərrini açmağa ürək eləməmişdi. Axi, bu işdə ona kimin köməyi dəyə bidərdi? Asifi rəhmə gətirmək, əvvəlki mənribanlığını özünə qaytarmaq onlardanmı asılı idi? Yaxud üç oğlandan ńansının Sevdaya məktub yazdığını necə öyrənəcəkdilər? Aləm məsələdən xəbərdar olacaqdı.

— Bəlkə bir yerin ağriyır, qızım,—deyə anası axırıncı dəfə çaniyananlıqla xəbər alanda Sevda qəflətən qəhərlənmədim! Uşaq kimi göz yaşı axıdib ńöñkürmədim! Hıçqırıq içərisində boğulmadımlı!- İkielli sifətini qapayıb, barmaqları arasından baxaraq özünə yad, titrək səslə qırıq-qırıq dilləndi:

— Heç yerim ağrımır, ana!.. Xahiş edirəm... bir də məndən bu barədə soruşma!..

Arvad dediyinə peşman oldu.

Sevda ilk sevginin gəlişi ilə ńeyatında daňa xoş anların başlanacağıını düşünməkdə yanılmışdı. Daňa bilmirdi onun əzab-əziyyət dolu naraňat günləri, yuxusuz gecələri vardır. Və ürək nə qədər zərif də olsa, bu iztirablara dözməlidir.

Məhəbbət!

O, yalnız insanlar üçün yaranmışdır.

Sevda ńələ heç kimə könül verməmişdən məhəbbətin acılıqlarını dadırı. Fikirləşirdi: «Niyə axı, bu bələli sevgi mən yazığın bəxtinə düşsün? Qrupumuzdakı qızlar sanki bir-birinin acığına gündən-günə gözəlləşdiyi halda nə üçün məktub mənim ünvanıma yazılsın?»

Lakin fikirləşmirdi ki, məhəbbət qarşısalınmaz, labüb gerçəklidir. Ondan yaxa kənara çəkmək çətindir.

Ləyaqətini hər şeydən üstün tutan Sevda son vaxtlar iradəsilə çarpışırı. Asifdəki etinasızlığı, soyuqluğu duyduqca istəyirdi ki, onu unutsun, adını birdəfəlik ürəyindən silib atsın. Qət eləmişdi, münasibətini tamam dəyişəcəkdi. Universitetdə təkəbbürlü gəzib dolanacaqdı. Addım başı Asifə saymazyanalıq göstərəcəkdi. Bu ńərgaň onun öz qəlbini incitsə də, qərarından dönməyəcəkdi... «Mən iradəmi cilovlamağı bacarmayan qızlardan deyiləm! Elələrinə ńəmisə rişxəndlə gülmüşəm. Əgər o

Asifdirse, mən də Sevdayam. “- deyə incə qəlbinə sığışmayan bir qəddarlığa hazırlaşırıdı.

SEVDA

Yenə oktyabr bayramı idi.

Axşam qardaşım Malik arvad-uşağı ilə bize gəlmışdı. Anam toyuq-plov bişirmişdi.

Xörəyimizi yeyib qurtarmışdıq. Atamlı Malik bir-iki qədəh konyak da içmişdilər.

Şəhərdə atəşfəşanlıq başlayanda uşaqlar səs-güylə eyvana cumdular.

Gecə qardaşım getmək istədi. Atam etiraz elədi:

— Yixılın, yatın,—dedi.—Sabaḥ dənizə çıxıram. Barı doyunca söhbətləşək. Bir də ay yarımdan sonra qayıdacağam.

Malik razılaşdı, Səhər onsuz da iş günü deyildi.

Mən atamı görməyə həsrətəm. Həmişə uzun səfərdə olur. Onunçün də gələndə yanından çəkilmirəm. İndi Maliklə nərd oyırıdlar. Beyründə oturub tamaşa edirdim.

Ancaq xəyam başqa yerdə idi...

Keçən ilin bu axşamı Asifdən təbrik teleqramı almışdım. Mənə bəxtəvərlik, xoşbəxtlik arzulamışdı. İndi isə elə bil nə o vardi, nə mən.

Ertəsi gün anam çay süfrəsi açmışdı. Stolun ətrafında dövrə vurub oturmuşduq. Hərdən, atam evdə olanda mən samovara od salıram. Kişi bundan xüsusi zövq alır.

— Vallah, konyak bunun yanında yalandır,—deyə atam armudu stəkanını qaldırıb, dodaqlarını marçıldada-marçıldada çayı tərifləyirdi.—Rəngi, tamı, ətri... hamısı əladır. Bir balaca kefləndirməyi də olsayıdı, heç misli yoxdur.

Malik stəkanını nəlbəkiyə böyrü üstə qoymuşdu. Demək istəmirdi. Ancaq atamın üçmərtəbə tərifindən sonra mən ona yanaşdım:

—Asif, qoy bir də sözüm səninçün,—dedim. Dedim və tutuldum.

Qardaşım əyriyələndi. Anam təəccübə mənə sarı döndü. Yaxşı ki, atam heç nə sezmədi. Malik gözlərini bərəldib qəzəblə üzümə baxdı:

— Mən haçandan Asif olmuşam? Yoxsa... özümdən xəbərsiz mənə təzə ad qoymusuz?..

Arvadı da məsələdən duyuq düşmüdü. Onun ətəyini çekdi.

— Yaxşı da... Böyük qəbağət eləmədi ki...

Qardaşım qazdan ayıqdı...

...Bayramdan dörd gün ötmüşdü. Poçt qutusundan qəzetləri çıxaranda yerə ağ bir zərf düşdü. Qaldırıb baxınca

üstündəki xətt mənə tanış gəldi. Zənnimdə yanılmamışdım. ondan id! Dər-divar başıma hərləndi. Bir anlığa özümü itirdim. Həm gözənlənməz şad xəbərdən sevinən kimi oldum, həm də üz vermiş qəfil fəlakətdən qorxan kimi. Otağıma çəkildim.

Arxadan qapını örtdim. «Görəsən nə yazır...» Beynimdən sürətlə müxtəlif fikirlər keçdi: «Asif məni barışmağa çağırır » «Asif mənə nifrət eləyir...» «Asif məndən üzr istəyir» Zərfi açmağa əlim gəlmirdi. Yaxşı ki, evdə tək idim. Nə hala düşdürümү heç kəs görməyəcəkdi. Ah!.. Bu nə həyəcanlı dəqiqlərədi mən yaşayırdım! Demək, hələ unutmamışdı. Asifə ürəyimdə toplanan kinim, küdurətim qurtardı. Yerinə sevgi, məhəbbət doldu.

Mən zərfi bərk-bərk sinəmə sıxıb gözlərimi yumdum. Xəyalımda onu görürdüm, təsəvvürümde onunla danışirdım.

...Məktubu oxuyandan sonra qallarım sustalıb yanım düşdü. Yazmışdı:
«Sevda xanım!

Salam. Bayramını təbrik etməkdə gecikdiyimə görə üzr istəyirəm. Dünyanın ən bəxtəvər adamları yenicə sevilənlədir. Onların hər günü tətənəli bir bayramdır. Sən də belələrindənsən, Sevda. Qıbtəyə layiq bu xoşbəxt gəncliyinin bütün günlərini təbrik edirəm.

Hörmətlə: Asif

Kövrəldim. Gözlərim doldu. Yalnız otaqda Asiflə danışırmiş kimi ucadan dedim:
—İnsafın olsun! Axı, mən yaziq, kimi sevirəm?!

MÜƏLLİF

Axşamtərəfi idi. Qaş qaralırdı. Sevda sabahı dərslərə hazırlaşırdı: «...Güclü sellər yer səthi ilə axaraq onu yuyur və müxtəlif ölçülü oyuqlar amələ gətirir. Sonralar həmin oyuqlar böyüüb yarganlara çevrilir...».

Telefon zəng çaldı. Qalxbı o biri otağa keçdi. Dəstəyi götürdü:

—Allo?!.—deyə həy verdi.

— Salam, Sevda.

— Salam. Bağışlayın, kimdir?

— Mənəm... Vahiddir...

— Hə... Tanımadım səsindən.

—Çünki biz birinci dəfədir telefonla danışırıq. Ondandır.

— Bilmirəm... necə deyim...

Sevda onun qisıldığını hiss edincə birdən... qırmızı məkubu xatırladı. «V» budurmu?!

— İndi evdə neyləyirsən, Sevda?—deyə Qarabala dili dolaşa-dolaşa maraqlandı. Qız nə cavab verəcəyini bilmədi.

— Başa düşmürəm. Bu nə sualdır.

— Səninlə vacib işim vardı.

Sevda dinmədi. Nə deyəydi. Sakitlik içərisində ürəyinin döyüntüsünü eşitdi.

«Anladım! Mənə məktub yazan bu imiş! Vahid!». Çoxdan bəri beynini gəmirən şübhələr sanki dağılmağa, seyrəlməyə başladı. Sevda fövrən ciddiləşdi. Səsinin ahangını dəyişərək dilləndi:

—Axı, nə işdir? Telefonada deyə bilməzsən!

—Xeyr. Mütləq özünlə görüşməliyəm.—Qarabala azacıq nəfəsini dərib, əlavə etdi:— İkilikdə danışmalıyıq. Əgər bu gün vaxtın yoxdursa, sabah qalsın.

Sevda sözlərinə acılıq qatdı:

— Xeyr! Heç sabah da vaxtim olmayıacaq! Naşaq yerə aziyyət çəkib mənə zəng vurma!

Qarabala qorxaqlıqla kəkələdi:

— Düzü, səndən bunu gözləməzdim.

— Mən də səndən gözləməzdim!

— Nəyi!

— Özün yaxşı bilirsən!!

Sevda qeyzləndi, dəstəyi hırslı yerinə çırpdı:

— İki aydır məni girinc elədiyi bəs deyil, hələ bir soruşur da!..

Qarabala ikicə gün qabaq zəng vursayıb bəlkə də qız onunla bu dildə danışmayacaqdı. Lakin Asifin geçmiş təbrik məktubundakı ikibaşlı sözlərin mənası indi açılırdı. - Dünyanın ən bəxtəvər adamları yenice sevib-sevələnlər; Sən də belələrindənsən, Sevda!...>

Deməli, onu sevən Qarabala idi, Asif də bundan xəbərdardı. Qız, ürəyində Vahidi lənətlədi. Telefonda ona daňa cavab vermədiyi üçün özünü məzəmmət elədi.

- Artıq mənə hər şey aydın oldu!—deyə Sevda yanıb-yaxılırdı.—Asif məndən buna görə üz چeviribmiş!

Cəmisi on beş dəqiqə keçməmişdi ki, qapının zəngi çaldı. Qız çıxıb dənlizdən soruşdu:

— Kimdir?

— Mənəm. Vahiddir...

Sevda donub qaldı. «Bu necə adamdır? Məndən nə istəyir deyə sərt bir hərəkətlə qapını açdı. Gələni qovmazdlar. Qarabala pərt əhalidən içəri girib astanada dayandı. Sifəti qulaqlarının dibinədək mis kimi qızarmışdı. Gözlərinin giləsində qığılçım parlayırdı. Sevda onu həc belə görməmişdi. Dodaqları əsə-əsə Qarabala gileylənməyə başladı.

— Xahiş eləyirəm, açıq de, nəyi məndən gözləməzdin? Sözümün arasında telefonun dəstəyini asmaq neyçündür? O gün də auditoriyada məni yanındakı boş yerdə oturmağa qoymadın. Açılayıb qovdun. Başa düşmürəm, axı, mən hansı günahın sahibiyəm?..

Sevda ürəyindəkini saxlaya bilmədi:

— Bəs kitabımın arasına qoyduğun məktuba nə deyirən? Qarabala mat-məəttəl onun üzünə baxaraq gözlərini döydü:

— Nə məktub, Sevda!! Sən sözlü adama oxşayırsan. Qız sırrını açmaqda tələsdiyinə peşman oldu. Tez söhbəti dəyişdi:

— Heç... o barədə sonra. Mənə ikilikdə nə demək istəyirdin. Qarabalanın boğazı qurumuşdu, güclə udqundu:

— Bir stəkan su verərsənmi içim?..

Sevda böyük otağın qapısını açıb çilçırığı yandırdı.

— Keç içəri. Bu dəqiqə gətirirəm.

O, geri qayıtmağa tələsirmiş kimi iti addımlarla mətbəxə sarı yönəldi.

Qarabala sanki iki ildən bəri tanıldığı və neçə dəfə gəlib-getdiyi yaxın tələbə yoldaşının evində deyildi, yad bir yerə düşmüşdü. Sevdanın münasibətindəki, danışığınadkı anlaşılmazlıq ona çox qəribə görünürdü. Bunun üçün də sıxlırdı. İçəri girməyə ürək eləmədi. Elə qapının ağızında dayandı.

Sevda su əvəzinə çay gətirmişdi.

— Burda niyə durmusan, keç əyləş,—deyə Qarabalanın hələ də məyus halda dəhlizdə gözlədiyini görüb onun könlünü almağa çalışdı.—Xətrinə dəydiyim üçün bağışla. Mən neçə gündür həc özümdə deyiləm...

Bayaqdan Qarabalanı boğan qəhər nisbətən azaldı. Qızın ardınca otağa girəndə xəbər aldı:

— Yoxsa bir հածա üz verib, Sevda?

— Nə isə... Ailədə olan şeydir...

Qarabala daňa dərinə getmədi. Sevda ilə stol arxasında qarşı-qarşıya oturub çayı qabağına çəkdi.

— Mən səninlə bir məsləhət eləmək istəyirəm...—deyə ehtiyatla mətləbə keçdi.— İkilikdə görüşməkdə də məqsədim bu idi.

— Buyur.

— Sevda, məncə universitetdə Rəhələyə başqa qızlardan sən daňa yaxınsan...

— Mən onu öz doğma bacım bilirəm.

— Elə bunun üçün də əhvalatı sanə açıram. Məsələ belədir: Valehin komsomol biletini tapılıb!

— Necə? Tapılıb? Hardan?

— Elə öz evlərindən. Qulaq as. Keçən həftə onlarda idim.. Dərs hazırlayırdıq.

Kitabları varəqləyəndə birdən komsomol biletini üzə çıxdı. Valeh gözlərinə inanmadı. Mən istədiş tez duram- Rəhələyə zəng çalam, onu sevindirəm, deyəm ki, sənin təqsirin yoxmuş, Töhməti naňaqdan veriblər...

Valeh qoymadı. «Onda mən nə vəziyyətdə qalaram?—dedi. Yalvardı ki, biletini tapdığımı həç kəsə bildirməyim. «Onsuz da hər şey həll olunub, məsələni təzələməyin mənası yoxdur». Mən razılaşmadım, atışdırı... Hətta bir-iki ağır söz də dedi. Guya mən dostu kimi onun sırrını saxlamalıyam. Bəs Rəhələ? Bəs o, dostumuz, yoldaşımız deyil? Axırı... çox mübahisədən sonra məni sənin yanına göndərdi...

— Niyə Rəhələnin yox, mənim yanımı?—deyə Sevda bir հակim qətiyyəti ilə soruşdu.

— Ona görə ki, Rəhələnin yaxın rəfiqəsi kimi əvvəlcə səninlə məsləhətləşim.

— Yaxşı, mən neyləməliyəm?

— Bəlkə, deyir, sən Rəhələ ilə danışasan, biletini ona evlərindən tapdığını boynuna götürürsin? Bununla da hər şey bitsin. Təzədən Valehi cəzalandırmalar...

— Bu, ən azı vicdansızlıqdır! Demək, töhmət naňaq qalsın Rəhələnin üstündə, eləmi? Qarabala dostunun yerinə xəcalət çəkib başını aşağı dikdi.

— Sözündən elə çıxır.

Sevda əsəbiləşmişdi.

— Qızın təmiz adını ləkələdiyi bəs deyil, hələ bir utanmaz-utanmaz ondan nicat da gözləyir. Get ona çatdır ki, bu Rəhələ ilə ikilikdə həll etməməliyik. Məsələ komsomolun iclasında ciddi müzakirə olunmalıdır.

— Mən də onun tərəfləriyam—deyə Qarabala stəkanı dırıb soyumuş çaydan bir qurtum içdi.—Yoxsa Valeh gələcəkdə daňa böyük xəyanətlər eləyər.

O axşam Sevda rəfiqəsinə görə ürəyində yüngül bir rəhatlıq duydu. Alçaq Valehin nəcib olmayan hərəkəti üçün onun halına acıdı..

SEVDA

Qarabala gedəndən sonra birdən yuxudan ayılan kimi oldum: «Qırmızı məktubu mənə Valeh yazıb!» deyə qət elədim. Onun üçün də neçə vaxtdır üzümə düz baxa bilmir.

«Sən ağıllı qızsan, onsuz da məni o biri «V»lara tay tutmazsan. Özün ayırib

tanıyarsan...» Xudpəsənd bir adamın ürəyidən gələn bu ibarəli sözləri ondan başqa kim dilə gətirərdi?! Fikirləşirdim, universitetdə tanışlıqlarımın arasında ikici beləsini tapmirdim. Mən, Qarabaladan şübhələnmişdim. Özünü də əbəs yerə açıladım. O, namuslu, etibarlı oğlandır. Sabahısı axırıncı dərsdən sonra Rəhiliəni saxladım.

—Səninlə vacib işim var,—dedim. .

Qız təəccübləndi:

— Xeyir ola?..

— Xeyirdir. Sevinəcəksən.

— Elə inli desənə.

— Əvvəlcə səndən bir xanış eləmək istəyirəm: Valehi komsomol komitəsinin yazdığı ərizəni mənə göstərməlisən.

— O nəyinə lazımdır?

— Sonra bilərsən.

Mən onun xəttini qırmızı məktubdakı ilə tutuşturdum.

Rəhiliə uzun dəhlizin o başınacan qaça-qaça getdi. Mən də dalınca. «Komsomol komitəsi» yerləşən balaca otağı girdik. Arxadan qapının cəftəsini vurdum. Qız mat qalmışdı.

Seyfi açıb bir qovluqdakı kağızları araşdırıldı. Valehin ərizəsini tapdı.

Alıb baxdım. o dəqiqə tanıldım, xətt həmin xətt idi.

Mənim tutulduğunu görən Rəhiliə dodaqlarını büzdü;

— Heç nə anlamıram... Valehin ünvanına:

—Egoist!—deyib məktubu qızqa qaytardım. İki aydan artıq rəhatlığımı pozan adamın kim olduğunu ancaq indi öyrəndim.

— Bəs mənə verəcəyin şad xəber nədir?

— Valeh komsomol biletini tapıb.

— Tapıb?!

— Bəli. Bir həftədir.—Əlimi uzadıb qapını açdım.— Gedək. Yolda söhbət elərəm.

Rəhiliə sevindiyindən boynuma sarılıb ağladı:

— Mən bilirdim... bilirdim ki... bu işdə vicdanım təmizdir.,,

— Fərsiz övlad!—deyə bir də Valehi lənətlədim. Bu gündən sonra sırrımı rəfiqəmdən gizlətməyi mənasız saydım. Yenə qapını bağladım.—Al oxu, gör o tip mənə nə yazıb!

Çantamdan Valehin məktubunu çıxarıb Rəhiliyə verdim.

— Bu xətt onunku deyilmə?

Qız gözlerini silib kağıza nəzər saldı.

— Buna heç şübhən olmasın.

Mən də kövrəlmışdım. Gözlərim dolmuşdu. Hırsimdən əlim-yağım əsirdi. Asiflə aramızı da mütləq o vurmuşdu!

Rəhiliə məktubu oxuyub qurtardıqdan sonra, qayıdır oradakı iki-üç çümləni bu dəfə ucadan təkrarladı: «—...Lazım gəlsə yolunda canımdan belə keçərəm. Bu sözləri ona görə deyirəm ki, sən hələ məni yaxşı tanımirsan. Dəyanətimə, etibarımı bələd deyilsən. Qismət olsa, hər şeyi həyat özü sınaqdan çıxarar...

— Həmişə belədir,—deyə Rəhiliə fikrini tamamladı.— Etibarsız etibardan,

dəyanətdən, qeyrətsizlər namusdan, qeyrətdən dəm vururlar.
Dərdimiz açılmışdı. Bir saatə yaxın idi qapalı otaqda ikilikdə səhbətləşirdik. Sən demə, Rəhilə Asiflə aramızda olan münasibəti çoxdan duyubmuş. Ancaq məni utandırmamaq üçün üzə çəkmirmiş...

—Bu məktubdan Asifin xəbəri var?—deyə o maraqlandı.

— Niyə gizlətmisən?

— Bilmirəm nə eşidib. Məndən yan gəzir. Aramız sərindir.

— Darıxma, hər şey aydınlaşacaq!

Rəfiqəmin bu ümidverici sözləri mənə bir dünya sevinc bəxş etdi. Mükafat əvəzi olaraq onu qucaqlayıb öpdüm. Heç ömrümdə belə şadlanmamışdım. Sinəmə xoş bir sərinlik doldu.

MÜƏLLİF

İndi ki, sərrin üstü açıldı, qoy siza Valehən deyim...

Sevdaya məktub yazmamışdan bir neçə gün qabaq o, universitetin həyətində Asifə yanaşdı, Soyuq tərzdə salam verdi. Boğazdan yuxarı kefini-halını xəbər aldı.

— Sağ ol, yaxşıyam,—deyə onun sözlü adama oxşadığını duyan Asif də hörmət xətrinə:—Sən necəsən?—soruşdu,

Valehin fikri dağınıq idi. Cavab əvəzinə dönüb ətrafa göz gəzdirdi. Universitet binasının qarşısındakı meydanda yüzlərlə tələbə gəzişirdi. O, saatına baxdı.

— Məp səninlə danışmaq istəyirəm, Asif.

— Buyuracaqsan.

Dərsin başlanmasına hələ 20 dəqiqə vardi.

— Bəlkə gedək o yanda...

-Yəni səhbətin belə gizlidir?

— Necə deyim... İkimizə aiddir.

Valeh Asifin qolundan tutub onu qələbəlikdən kənara çekdi. Hündür elektrik dirəyinin böyründə dayandılar.

— Görürsən də, bu gün nə yaxşı əava var.—deyə Valeh «diplomat» çantasını səkinin qırğıına qoydu. Mətləbə girməzdən qabaq, cibindən çıxardığı «Kent» siqaretindən birni yandırıb tüstülətdi.—Elə bil ləp bağırdır.

Asif gözləyirdi. Bunlar əhamisi müqəddimə idi.

— Özün yaxşı bilirsən ki, biz dostuq. İki ildir bir qrupda oxuyuruq. Hələ aramızda...

— Biz dost yox, yoldaşıq,—deyə Asif düzəliş verdi. —Bunlar başqa-başqa şeylərdir.

Valeh hiddətləndi:

— Xahiş eləyirəm, sözümü kəsmə!—O, siqaretini sümürüb tüstünü çiyninin üstündən yana üflədi.—Nə isə... Mən səndən Sevda barədə bir məsələni soruşmaq istəyirəm.

— Sevda barədə?

—Bəli. Ancaq gizlətmə. Ləp düzünü de. Onu sevirsənmi?

Asif bu sualın qarşısında çıxılmaz vəziyyətdə qaldı. Lakin özünü ələ alıb, təmkinini pozmadı. Dodaqlarını bir-birinə qısıb, gözlərini qıydı. Müsahibinin üzünə deyil, ayrı səmtə baxdı.

- Nəyinə gərəkdir?—deyə Valehə sərt, həm də qısa bir cavab verdi.
- Bu mənim üçün çox vacibdir. Bizim evdə anam da, atam da Sevdanın əqqında başqa fikirdəirlər. Bu yaxnlarda elçi getməyə hazırlaşırlar. Ancaq mən qoymuram.
- Sevda bunları bilirmi?
- Valeh duruxdu!
- Hə?.. Bıy!.. Bəs neçə... Mən öz yanımıdan danışmırıam ki... Axır vaxtlar görürəm sən da ona çox mehribansan. O dəfə də idman zalında idiniz.

Xətrini hər şeydən əziz tutduğu Sevdanın istəyinə zadd çıxmağı ağlına sığışdırımayan Asif Valehin qarşısında az qala and içməyə hazır idi.

— Bizim aramızda... bu çağacan sevmək söhbəti-filan olmayıb. Düzdür, mən ona... elə o da mənə birinci kursdan yaxın dost kimi həmişə mehriban... Bəlkə onun barəsində sənə başqa şey çatdırıblar.

— Yox... Yox...—Valeh arxayıncılıqla köks ötürərək Asifi sakitləşdirdi.—Mənə həç nə deməyiблər. Ancaq səndən bir xahişim var...

— Buyur...

— Mən ölüm, incimə. Mümkünsə sabahdan auditoriyada yerini dəyiş. Onun yanında oturma. Yaxşımı?..

Asif qızarış pörtmüssdü. Sifətində əclaf bir afadə yaranmışdı. Bilmək çətindi—bu dəqiqə güləcəkdi, Yoxsa ağlayacaqdı... Ürəyində Sevdanı itirdiyinə elə həyfslənirdi ki...

— O da baş üstə, Valeh... Əgər sən belə qısqanırsan, mən həç o qızla... İstədi desin “danışmaram da”. Lakin dili gəlmədi, görə-görə Sevdanı itirmək onun üçün ağır dərddi! Neyləyə bilərdi?! Gecikmişdi. Hərgələ vaxtında ürəyini qızə açsaydı, həç bu söhbətləri eşitməzdə də. Asif Sevdanın qeyrisinə könül verəcəyini yuxuda belə təsəvvürüňe gətirməzdı. Görünür, yanılmışdı. Həyat, insanların düşündüyü kimi deyildi, bəlkə də Sevdanı Valeh yox, ləyaqətinə inandığı başqa bir oğlan istəsəydi, o bu qədər təəssüflənməzdı,

Beşcə dəqiqliq əvvəl özünü dost adlandıran rəqibin məxfi söhbətinə çox asanlıqla xətm verdi.

— Sənə elə bunu deyəcəkdim. Ancaq hər şey aramızda qalsın...

Valeh “diplomat” çantasını götürüb siqaretiini tüstüldə-tüstüldə ondan uzaqlaşdı. Asif isə içindən tüstüsüz yanındı.

...Ata-anası Valehi evlənməyə tələsdirirdilər. Tez-tez aralarında bu mövzuda söhbət salırdılar. Yaşı nişanlanmağa uyğun gələn bütün gözəl qızlara müştəri gözü ilə baxırdılar. Valehin ailə qurmağa hər şeyi hazır idi. —Mən zillərinin iki geniş otağı təzə gəlinin intizarını çekirdi. Əmanət kassasında toplanan toy xərci “Səadət sarayı”nda xərclənəcəyi günü gözləyirdi. Valideynlər bircə şeydən nigaran idilər. Bilirdilər ki, Valeh hər qızı bəyənməyəcək. Buna görə də seçib-sevməyi yeganə övladlarının öz ixtiyarına vermişdilər.

Valeh çox axtardıqdan sonra Sevdanı bəyənmişdi və əhvalatı danışmışdı. Ancaq Asifin də bu uca, boy-buxunlu, qəşəng qızə meyli olduğunu münasibətlərindən duymuşdu. Həftədə, ayda bir təzə kostyum geyib universitetə gedən Valeh Sevdanın qəlbini ələ alacağına ümidsiz baxmırıldı. Axi, o, özünü yaşıdlarından qat-qat üstün sanırdı..

...Həmin söhbətin sabahısı günü Asif dərs otağında yerini dəyişdi və ümumiyyətlə

Sevdadan uzaq gəzdi.

Qabaqlar deyib-gülən, ńamı ilə qaynayıb-qarışan qızın birdən-birə dəyişməsi, fikirli-qasqabaqlı dolanması onun ńaqqında eşitdiklərinə şübhə yeri qoymurdu.

Valeñin isə Sevdaya ümidi azalmışdı. Komsomol biletinin itməsini onun rəfiqəsi Rəhileñin boynuna yuxmışdı. Məktubuna cavabın geçikməsinin səbəbini də burda görürdü. «Ona Rəhile mane olur».—deyə düşündürdü. İndi komsomol biletinin öz evlərindən tapılması Valeñə ikinci bir zərbə idi. Elə buna görə da əlacsız qalıb Qarabalani Sevdanın yanına minnətə göndərmişdi...

SEVDA

Bugünü ńeyəcansız keçirmək mümkün deyildi. Axşamkı iclasda çox düyünlər açılıcaqdı. Münasibətlər aydınlaşacaqdır. Valeñin saxtakarlığının ifşası təkcə Rəhileyə deyil, bəlkə mənə də bəraət qazandıracaqdır. Asiflə bizim aramıza girən, onu məndən uzaqlaşdırın mutləq o olmalıdır!

Qarabala ńamıdan artıq naraňatdı. Müňazirələrdə sakit otura bilmirdi. Tənəffüs zamanı dəhlizdə ora-bura vurnuxurdu. Dostunun xəyanəti ürəyini ağrıdırdı. Valeñ isə özünü çox laqeyd aparmağa çalışırdı. Əlləri cibində lovğa-lovğa gəzirdi. Guya: "Nə olsun? Bunun üstündə məni öldürməyəcəklər ki!.." Əvvəllər ńeç üzümə dik baxmazdı. Ancaq indi gözünü məndən çəkmirdi. Bəlkə demək istəyirdi ki, görürsən, mən qorxaq deyiləm, sənin məhəbbətinə layiq oğulam... Bəlkə də məktubuna cavab vermədiyim üçün əlimdən yanılı idi. Başa düşmürdüm. Asif, Vasif, Nadir ńələ əhvalatdan xəbərsizdirən.

Rəhile odla-su arasında qalmışdı. Valeñin ńalına acıydı. Deyirdi:

— Məm onun vəziyyətini təsəvvür edirəm. Əgər bu iş tək özündən asılı olsaydı, məsələni ńeç icla keçirməzdəm.

Axırıncı dərsdən sonra fakültəmizdə oxuyanların çoxu bufetin qabağına toplaşmışdı. Bayırda mökəm yağış yağırdı, buna görə də ńeç kim evə getməmişdi. Elə burada soyuq pirojkidən, bulkadan alıb yeyirdilər. Yoxsa ac qalacaqdılar. İclas uzun çəkəcəkdir. Birdən.., közlərimə inanmadım, Valeñ mənə yan aldı.

— Sevda, ikicə dəqiqə olar səni?..

Çox məyus idi. Sifətinin rəngi bozarmışdı. Elə bil bayaqkı adam deyildi.

Mən qızlardan ayrılib pəncərəyə tərəf keçdim. Valeñ arxası uşaqlara sarı qabağımda dayandı. Özü da, ńiss eladi ki, qadın duxusu ilə ətirlənmişdi. Udquna-udquna astadan dilləndi:

— Sevda, sən də mənim əleyhimə danışacaqsan?.. Qaldım nə cavab verim. Hirsimi güclə boğdum.

— Olmaya mən səni tərifləməliyəm?

O, məzлum bir görkəm aldı:

— Tərif yox, istəsən Rəhileyə təsir eləyə bilərsən, Ondan çox şey asılıdır. Halə gec deyil.

Bufetdə o başda tək oturmuş Asif ńerdən gözaltı bizi süzürdü. Yəqin, düşünürdü ki, səmimi söhbətdəyik.

- Kecdir, Valeh,—dedim.—Səni bağışlamaq çətindir. Xəyanətin böyükdür.
- Xəyanətim?!
- Bəli! Özü də bir yox.
- Sən nə danışırsan, Sevda?!
- Bura yeri deyil.

Mən sərt bir hərəkətlə dönüb qızların yanına gəldim. Pəncərənin şüşələri və göz qamaşdırıcı işiq düşdü. Bayırda güclü şimşek çaxırdı. Köy guruldayırdı. Qara buludlar odlu xətlərlə doğranındı.

- Gedəyin, uşaqlar, vaxta az qalıb,—deyə əlindəki bulkanın axırıncı tikəsini orduna durtən Nadir bizə hayladı.

MÜƏLLİF

Fakültənin akt zalında keçirilən komsomol iclasına azından dörd yüz tələbə toplaşmışdı. Vəziyyət gərgin idi. Bu gün əhami qızgrün ehtirasla danışındı. Valeh əsaslı tənqid atəşinə tutmuşdular. Bileti özü itirdiyi halda Rəhiliyə şər atlığı üçün onu ikiqat təqsirləndirirdilər. Hətta komsomol sıralarından çıxarılmasını təklif edənlər də vardi. İclasın ortasına yaxın sədr tələbələri sakitləşdirə bilmirdi. Yerbəyerdən eşidilirdi:

- Rəhiliyənin töhməti ləğv edilsin...
- Qoy Valeh durub kollektivin qarşısında ondan yüz dəfə üzr istəsin...
- O, bizim fakültənin adını batırır. Şəxsi işinə hazırlıqla şiddətli töhmət verilsin...
- Sevda tələbələri kənardan müşahidə edirdi. Qarabala əhəmənlər dırnaqlarını çeynəyirdi. Rəhile həc bir şey olmamış kimi sakitcə oturmuşdu. Asif, adəti üzrə, başını aşağı salıb kiminsə şəklini çəkirdi. Valeh isə bu döyük meydanında tək qalmışdı. Ona qahmar çıxan yox idi. Həy yan-yörəsinə baxır, özünə tərəfdar axtarır, tapa bilmirdi.
- Qalx görək sən və fikirdəsən?!—deyə coğrafiya şöbəsinin axırıncı kursundan seçilən sədr Asif qaraladığı kağızdan ayırdı.—Özünüz də bir qrupda oxuyursunuz... Asif barmaqları ilə stolu taqqıldatdı.
- Mən danışmaq istəmirəm.
- Niyə?

Doğrudan da ki: «Niyə?». Bu sual əhamini maraqlandırdı.

Asif qasılarını dərtləb, çox təmkinlə dedi:

- Məgər bir iclasda əhaminin danışması vacibdir? Sədr əl çəkmədi:
- Bəlkə bunu biz xahiş eləyirik?..
- «Biz» deyəndə, siz neçə nəfərsiz?
- Mən sənə iclasın adından müraciət edirəm, Asif...
- Mən də sənə öz adımdan cavab verirəm: danışmaq istəmirəm!

Zala elə bil su ələndi. Asif nə səbəbə çıxışdan imtina edirdi, həc kəs baş açmırıdı. Sədr bu söz atışmasında qələbə qazanmağa çalışdı:

- Bəlkə bir səbəb var... Biz bilmirik...
- Səbəb olsa da, deməyə borclu deyiləm.

Asif yenə tərsliyindən dönmədi.

Valeh gözləmədiyi halda özünə həvadar taplığına inanmırıdı...

Başqa iclaslarda həmaşə ağıllı, tədbirli məsləhətlər verən Asifin danışmasını indi çoxları gözləyirdi. Elə iclasın sədri də bu ayaqdan ona söz vermişdi, ayrı məqsəd güdmürdü. Amma Asif nə üçünsə inadkarlıq göstərib Valeh məsələsində fikrini söyləmək istəmirdi.

— Olar?—deyə arxa cərgədən əlini qaldıran Qarabala düşdүү vəziyyətdən sədri xilas etdi.

— Buyur, Vahid...

Qarabala cəld və qəti addımlarla irəli çıxdı. Bir baş həyəcan içinde nəfəsini dərdi. Sonra üzünü müqəssir dostuna tutaraq ürəyiyananlıqla sözə başladı:

— Valeh, sən bu gün tək özünü yox, məni də pis vaziyyətdə qoymusan.

Universitetdə çoxları bilir ki, biz dostuq. Bayaqtan fikirləşirəm, mən neyləməliyəm. Bəlkə vicdanımı atıb səni müdafiəyə qalxmalıyam. Xeyr! Əgər elə düşünürsənə, səhv eləyirsən. Yaxşı dost həqiqəti üzə deməlidir. Burada danışanların əhamisi əhaqlıdır: sən mütləq cəzaya layiqsən. Çünkü Rəhiliyə namərdlik eləmisən. Bəli, namərdlik! Ayrı söz tapmırıam.—O, yaylığını çıxarıb tərini sildi.—Bax, indi bayırda sərt külək əsir. Möhkəm yağış yağır. İldirim çaxır. Yer yaşıdır. Hava soyuqdur. Biz nə isti otaqdayıq. Sabah belə olmayıacaq. Universiteti qurtarıb hərəmiz bir yana geoloq işləməyə gedəcəyik. Aylarla dağlarda, çöllərdə qalacaqıq. İstiyə-soyuğa, qara-çovguna düşəcəyik. Bir sözlə bərkdən-boşdan keçəcəyik. Soruşuram, bəs sən onda neyləyəcəksəi? Dostlarını çətində qoyub şəhərə qaçacaqsan?..

— Qorxaq özünsən!—deyə Valeh bu yerdə dözə bilməyib onu açıladı.—Danışığına fikir ver!

Qarabala davam etdi:

— Görürsən, diğər söz acı olur. Ancaq neyləyim ki, sən beləsən. Keçən yay qrupumuzun tələbələri Daşkəsən filiz yataqlarına təcrübəyə getdilər. Sənsə həkimdən xəstəlik kağızı düzəldib Bakıda qaldın. Xəbər alıram: axı, niyə? Doğrudanmı xəstə idin? Xeyr! Canını əziyyətə salmaq istəmirdin. Biz uşaqlarla qızmar günün altında qazıntı işləri aparanda sən Kislovodskinin sərin əlavəsində dincəlirdin... Bütün bunlardan sonra mənim dediyim nədir...—Qarabala üzünü zaldakılara tutdu.—Yoldaşlar, Valeh'in komsomoldan çıxarılması fikri ilə mən şərik deyiləm. Bu asan yoldur. Biz onu töhmətləndirməliyik Ancaq öz sıralarımızda saxlayıb tərbiyə etməliyik.

— Doğrudur!

— Doğrudur!—deyə yerlərdən Qarabalanın sözünü təsdiqlədir.

O keçib əyləşdi. Həqiqəti açıq söylədiyi üçün qəlbində bir yüngüllük duydu. Valeh'in nifrət dolu kinli nəzərləri onun sifətinə sancılmışdı.

— Daha kim çıxış etmək istəyir?—deyə sədr zala müraciətlə soruşdu. Bu dəfə Rəhili qalxdı.

— İcazə verin, ikicə kəlmə də mən danışım.

— Buyurun. Bununla da qurtaraq, yoldaşlar...

Rəhili həyəcanını boğub gizlətməyə çalışaraq astadan, lakin səsi titrəyə-titrəyə sözə başladı:

— Mən Valeh'in vəziyyətini təsəvvür edirəm. Onun üçün elə bugünkü iclasın özü ən ağır cəza tədbiridir. Gəlin Valehə adı bir töhmət verməklə kifayətlənək. Qoy o, inansın

ki, burda qərəz yoxdur. Məqsədimiz təkcə tənbeh etmək deyil. Yoldaşlıqda onu düzlüyü, doğruluğa çağırmaqdır. Ancaq mən istərdim, dursun desin görək o, nə fikirləşir. Geç də olsa, öz səhvini başa düşübmü?

Rəhilənin bu qayğıkeşliyi Valehə cəzadan qat-qat çox təsir etdi. Ona elə gəldi ki, qızın belə mərhəmət göstərməsində Sevdanın mütləq təsiri olmuşdur. Ancaq yenə təkəbbürünü pozmadı. Nə durdu, nə da danışdı.

Adicə töhmət—Rəhilənin təkidi ilə Valehin cəzası bununla da bitdi.

Zaldakılar dağılışanda Sevda tərpənmədi. Oturduğu yerdə büt kimi donub qalmışdı. Gözlərini qırpmadan fikrə getmişdi. Düşünürdü ki, görəsən Valehə öz məhəbbətini etibar edən qızın taleyi necə olar?..

SEVDA

Mən həc belə tufan görməmişdim. Ətrafi qaranlıq bürümüşdü. Çılpaq ağaclar, elektrik məftilləri viy-viy viyildiyirdi. Yağış göydən sel kimi töküldü. Külək tez-tez səmtini dəyişirdi. Həyətdəki gölməçələr elə bil qaynayırd Baxanda adamın canına üşütmə dolurdu. Yaxşı ki, uzunboğaz çəkmələrimi geymişdim. Ancaq plaşasız idim, jaketdə gəlmişdim.

İclasdan sonra bir dəstə tələbə universitetin qapısın, toplaşmışdım. İslanmaq qorxusundan eşiye çıxmırıldıq. Bəxtimizdən maşınlar da biz tərəfə dönmürdü. Hamısı uzaqdan ötüb keçirdi. Avqtobus, trolleybus dayanacağı o qədər da yaxşı deyildi. Özümüzü ora yetirincə su dabanımızdan axacaqdı.

Asif də, Qarabala da, Valeh da burada idilər. Rəhilə- od parçası haçan, necə getmişdi balmirdim..

Gözləmək mənasızdı. Mən irəli çıxb pillələri qalxanda arxadan bir səs eşitdim:
— Dayan, Sevda!..

O dəqiqə tanıldım. Asif idi! Heyrət məni büründü. Donub qaldım. Gün əyandan doğmuşdu? Geri çevriləndə onu qarşımıda gördüm.

— Sənə soyuq olar,—deyə plaşını çıxarıb ciynimə saldm.
— Bəs... bəs... özün?..
— Eybi yoxdur. Mənim üçün narahat olma.

Gözlərimə, qulaqlarima inana bilmirdim. Asif mənimlə danışındı...

Elə bu vaxt Valeh təngnəfəs əhalə yürüə-yürüə bizi yaxınlaşdı.

— Piyada getmə, Sevda. İslanacaqsan. İndi dalımcə maşın kələcək. Səni mən apararam,—dedi, Cavab gözləmədən tez qaçıb qapı ağızında küncə qıṣıldı, Asif tutuldu. Heç onu belə pərt olan görməmişdim. Yağış başından tökə-tökə təmkinini vozmadan üzümə baxdı.

— Qalırsan?—soruşdu.

Mən fikirləşmədən plaşın ətəyini qaldırıb onun ciyninə atdım:

—Yox! Gedək!—dedim, Yola düzəldik.

Qarşidakı tinə çatıncaya qədər nə o danışdı, nə mən. Küçələrdən güclü sel axırdı. Soyuq sümüklərimə işləyirdi. Şiddətli küləklə gələn yağışın damcıları sıfətimə qırma kimi dəyirdi. Ancaq mənim üçün bundan xoş, bundan səadətli dəqiqlər olmazdı! Bir plasıñ altında onunla ciyin-çayinə addımlayırdım. Kör nə vaxtdı həsrətindəydim! Mən Asifi qayğısına, məhəbbətinə susamışdım.

— Necəsən, Titi?—deyə birdən həç gözləmədiyim halda o, qolumdan tutub bərk-bərk sıxdı. Mənə çoxdan məhrəm olan bu sözdən fərəhələndim, sinəm qabardı.

— Yaxşıyam... öküz...—dedim. Sonra özümü saxlaya bilməyib qəfildən ağladım:— Sən nə üçün belə insafsızsan...

Hicqırıq məni boğdu...

...Avtobus dayanacağına çatanda Asif yavaşdı.

Soruşdum:

— Niyə durdu? Gülümsündü: —Bəs evə...

— Xeyr! Mən səninlə piyada getmək istəyirəm,—dedim.—Axıracan...

— Uzaqdır, yorularsan...

— Eybi yoxdur!

Mən əvvəllər həç zaman Asifə belə ərk eləməmişdim. Yenə yolumuza düzəldik... Yağış başımızın üstündə tarıma çəkilmiş plası nağara kimi çalırdı. İkimiz də islanmışdıq. İndi mən da üşümürdüm. Əksinə, yanaqlarım od tutub yanındı. Nərimanov prospektinə təzəcə çıxmışdıq. Böyrümüzdə ağ “Volqa” dayandı. Qapı açıldı. İçerinin işığı yandı. Sürütünən yanında oturmuş Valeh çox əsəbi, boğuq səslə mənə:

— Əyləş, Sevda!—dedi.

Bu təklif xahişdən çox əmrə oxşadı. Başa düşmürdüm o, nə haqla mənimlə belə danışır. Özümü zorla saxladım. Dinmədim. İkinci kərə acıqla, daňa ucadan soruşdu:

— Minmək istəmirsən?!

— Yox!—dedim.—Mənə belə xoşdur. Gedə bilərsən!.. həm də bu cavabım nifrət kimi səsləndi. Uzaqlaşdıq.

Bir azdan maşın sürətlə yanımızdan ötüb, bizi arxada qoydu...

Evimizə çatanda saat doqquza az qalmışdı. Asif qapı məni ötürüb ayrılməq istədi, qoymadım. — Gedək isin... bir stəkan çay iç, sonra...

Plası başımızdan götürdüük. Asifi güclə yuxarı dartdım. Blokda işığa çıxdıq. Pillələri qalxanda gözlərimi sıfətindən çəkə bilmirdim, həç dəyişməmişdi. Əvvəlki “öküz”idi. Sevincdən ürəyimdə qəribə bir həsrət duydum: atılıb Asifin boynundan asılmaq...

İçəri qoşa girdiyimizi görən anam o qədər də təəccüblənmədi. Çünkü Asifin bize gəldiyi birinci kərə deyildi.

— Nə yaman islanmışız, ay bala...—deyə üst-başımıza baxıb ələrimə yandı. Sonra sözünə əlavə elədi:—Çox sağ ol, oğlum. Yaxşı ki, qızı tək buraxmamışan. Yoxsa, bu tufanda küçələrdə çəşib qalardı.

Asiflə anam böyük otağa keçdilər. Evimiz isti idi. Çəkmələrimi, əynimdə suya dönmüş jaketimi çıxardım. Sarı-qırmızı güllü pamazı xalatımı geydim. Şifenordən atam zolaqlı dənizçi köynəklərindən birini gətirib Asifə verdim:

— Al, sən də hələlik bunu çək əyninə, paltarını anam qurutsun.

Çox çəkmədən Asiflə mən balaca qəzet-jurnal stolunun dövrəsində alçaq kreslolarda üz-üzə oturmuşduq. Çay içirdik. Başımızın üstündə yanmış əlvan torşer evin bir küçünü işıqlandırırdı. İkimizin də ürəyimiz dolu idi. Ancaq danışmağa çətinlik çəkirdik. Həmişə atamın əynində görməyə adət elədiyim zolaqlı dənizçi köynəyi indi Asifi mənim üçün bir az da doğmalaşdırmışdı.

— Mən başa düşmədim, iclasda niyə inadkarlıq göstərdin, çıxış eləmək istəmədin?— deyə marağımı gizlədə bilmədim:

Asif alnına tökülmüş saçlarını dala ńamarlayıb nəsə fikirləşdi. Bu arada telefon zəng çaldı. «Kim ola...» Qalxıb dəstəyi götürdü:

—Bəli... Bəli, Sevdadır... Səhv etmirsən, Asif burdadır... Sonra?..

Yenə Valeh idi. Telefonda dedi ki: «Sabañdan məni birdəfəlik yadından çıxart. Beləsinə ayrı nə cavab verəydim!

—Valeh, axı, mən səni həç vaxt yada salmamışam. Bu na sözdür?!

Açığını çıxmaga əlindən başqa iş gəlmədi. Yarıda dəstəyi asdı...

Mən gedib mətbəxə baş çəkdirim. Anam kotlet bişirirdi. O biri otaqda çəntamandan Valehin məktubunu götürüb gəldim.

— Bundan xəbərin var?—deyə onu Asifə uzatdım.

O, qaşlarının altında əlimdə əsən qırmızı yazılı kağıza qalxdı.

— Nədir ki?

— Oxu, bilərsən!—dedim. Asif məsələni anladı.

— Valehdəndir?—Məktubu alıb o üz-bu üzə çevirdi.—Bəli, onun xəttidir...

Sonra diqqətlə, bir kəlməsini belə gözdən qaçırmadan səbrlə oxudu. İndi Asifin verəcəyi mənim üçün çox maraqlı idi. Haçanda-haçana o, kağızı stolun üstünə atdı.

— Otur, Sevda. Biz bu məsələni aydınlaşdırmalıyıq.

Əyləşdim. Ürək döyüntüsü ilə onu dinlədim.

— Burda mənim barəmdə yazdıqlarının ńamı doğrudur,— deyə Asif aramlı sözə başladı.—Valeh məni inandırmışdı ki, o səni... sevir... Guya evlərində ata-anası da məsələdən xəbərdardır. Hətta... sən Sevda da bunu bilirsən... Mən sizə mane olmaq istəmədim... Sənin üçün çox ńeyfsləndim. Ancaq kənara çəkilməyə məcbur idim.

— Demək...

— Bəli. Elə ona görə də bu axşam iclasda Valeh haqqında danışmadım.

Fikirləşəcəkdi ki, ondan öz hayfini

alıram...—Asif gūnañkar kimi gözlərini yerə dikdi. Bir bir şey soruşacağam. İncimə, Sevda.

— Bu nə sözdür...

O, ürəyindəkini birdən-birə deməyə cəsarət eləmədi. Barmaqları ilə stolu tıqqıldıdıl, xeyli düşündü, udqundu.

— Keçən ay Valehlə ikiniz kinoya getmisinizmi?—deyə gözləmədiyim ńalda xəber aldı.

— Yox...

— Sən onların evlərində necə, olmusanmı?

- Yox! Yox!..
- Düzunu de, o... o, səni öpübmü?
- Dəhşət! Bunlar mənim adıma böhtandırır. Böhtan Asif!.. Sən hələ məni...
- Demək, Valeh hamisini uydururmuş!..
- Bu gün onu tanımadın ki! Gördün ki, necə namərdi. Asif dəha mani danışmağa qoymadı:
- Sakit ol, Sevda. Bu barədə birdəfəlik qurtardıq. Sənə inanıram...—O, əlini uzadıb saçlarımda gəzdirdi. Keçənə güzəşt deyərlər...

Mən stolun üstündəki məktubu götürüb hırsimdən iki parça elədim; ovcumda əzərək külqabıya atdım. Bununla ürəyim soyumadı. Kibrit çəkdir, kağızın parçalarına od vudum. Hamısı külə döndü...

Anam içəri girdi. Gətirdiyi dolu padnosu bir kənara qoyub əvvəlcə çilçırığı yandırdı. Sonra da kotleti, çörəyi, göyərtini səliqə ilə yemək stolunun üstünə düzdü:
— Durun, yaxın oturun, bala.

Mən Asifin biləyindən yapışib onu dardım. Ancaq qaldırmağa gücüm çatmadı.
— Öküz, nə ağırsan!—dedim.

Anam əyri tərəfə geri dönüb gözlərini ağartdı.

- O nə sözdür, Sevda?! Uşağın bəyəm adı yoxdur?—
- Uşağın adı elə öküzdürŞ, Mama.

Asiflə mən gülə-gülə süfrə qırağına gəldik.

Siz çörəyinizi yeyincə paltarlarını da ütüləyib qurudaram, oğlum,—deyə anam çıxdı.

Heç ikicə dəqiqə keçməmiş arvad yenə qapıda göründü. Gözlərini Asifə zilləyib çox diqqətlə, xeyli baxdı. Sonra mənalı-mənalı başını tərpətdi:

- Mən indi bildim, sən kimsən...—deli.
- Kiməm, anacan?
- Sənin adın Asifdir, bala. Səhv eləmirəm ki?.. —Yoox...
- Anam getdi.
- Mən pərt oldum. Asif də bunu duydı.
- Nə var ki?—soruşdu.
- Heç.

Xəstə yatdığını vaxtlar qızdırma içində sayıqlamışdım. Anam Asifin adını dilimdən onda eşitmışdı. Ancaq üzümə vurmamışdı. Sonra bir dəfə də çəşib qardaşım Malikə «Asif» demişdim... Anamın yanında sirrin üstü açılmışdı.

Bayram gündündən vufetdə qalan yarımcıq konyakı gətirib süfrəyə qoydum, Asifin bayaq çay içdiyi armudu stəkanı ağızınacan doldurdum.

- Sən neyləyirsən, Sevda! O mənim üçün çox olar...—dedi. Qulaq asmadım.
- Cox olmaz. Mənim də əvəzimə içəcəksən.

Bosqabına yemək çəkdir. Asif stəkanını qaldırdı. Anamın eşidəcəyindən qorxurmuş kimi astadan, piçiltıyla bela bir sağlıq dedi:

— Titi, bağışla məni, təqsirkaram... Ona görə ki, ürəyimi vaxtında sənə açmamışdım. Biz üzdə guya dost idik.

Amma, əslində bir-birimizə münasibətimiz çoxdan dəyişmişdi. Bunu gizlədirdik. Yoxsa həç Valeh də araya girməzdi. Gərək belə olmayıyadı. Keçib... Ayrılıq mənə bir şey öyrətdi. Bildim ki, səni sevirəm. Özü da çox sevirəm_

— Mən də sənsiz dəli kimi idim.

— Arzularımız ürəkdə qalmasın, Titi. Xoşbəxt olaq.

Asif konyakı içdi.

Bayırda yağış hələ kəsməmişdi. Pincərələrəmizin şüşələrini döyücləyirdi. Mən ömrümün ən şirin dəqiqələrini yaşayırdım.

Asif gedəndə onu həyət qapısına qədər yola saldım. Tapşırdım ki:

— Evə çatan kimi mənə zəng vur, yoxsa nigaran qalaram.

— Baş üstə, Titi—dedi.

Ayrılmaq istəsə də, ayaqları getmədi. Dayandı. Mən nə vaxt onun boynuna sarılıb üzündən, gözündən, sonra dodaqdardan öpdüm, bilmədim.

Yarım saat keçməmişdi ki, telefon səsləndi. Tez cumub dəstəyi qaldırdım.

— Bəli...

Cavab əvəzinə maqnitofonun musiqisini eşitdim. Yenə sevdiyim «Füzuli» kantatası çalındı. Ancaq bu dəfə yarı kəsdi. Asif qulağıma piçıldadı:

— Gecən xeyrə qalsın, Titi...

— Səninki də.

— Şirin yuxular görəsən, Titi.

— Sən də...

— Öpürəm, Titi.

— Mən də...

MÜƏLLİF

Istirahət günü idi. Hava xoşalmışdı. Sevda Asiflə şəhərə gəzməyə çıxmışdı. İkisi də zövqlə, qəşəng geyinmişdi. Qızın gözləri gülürdü. Qumral saçları ciyinlərinə tökülmüşdü. Bu dəqiqə o özünü dünyanın ən bəxtəvər insanı sanırdı. Sanki Asifi bir dəha itirəcəyindən qorxurmuş kimi əlindən yapmışdı. Beləcə, qoşa addımlayırdılar. Sevda fikirləşirdi: «Eh... Dünya qəribə dünyadır... İnsanlar yaxşı... insanlar var xəbis... Onları tanımaq öyrənmək çətindir...»

Asif isə qızıl yatağı tapmış bir geoloq fərəhi keçiridi. Bu dəfinə, bu xəzinə həmişə, ömrünün axırınadək olaraq qalacaqdı. Hələ dağlara çıxmamışdan ən qiymət bir kəş eləmişdi bu cavan geoloq. Sevdanın ürəyi Asifin ilk axtarışı... ilk nadir tapıntısı. Sevgililər söz qoymuşdular, ayrılığın, hicranın acığına yoruluncayadək gəzəcəkdilər, şəhəri ayaqdan salacaqdılar. Asif üçün Sevdasız, elə Sevda üçün də sevdasız keçən

aylar əvəzini çıxacaqdılar.

Arxadan kimsə çağırıldı. Dönüb baxdılar. Qarabala ilə Rəhilə idi. Qaça-qaça, gülə-gülə gəlirdilər.

—Göz dəyməsin, qəşəngsən!—deyə rəfiqəsinə yaxınlaşış Sevdanı qucaqlayıb öpdü. Sonra isə Asiflə əl tutdu:

Qarabala da onlarla görüşdü.

— Hara belə tələsirsiz?—deyə Asif marağını gizlədətmədi—Göz dəyməsin, elə siz də bu gün qəşəngsiniz.

Qarabala cavab verdi:

— Biz Valeñgilə gedirik... Rəhilə məsələni açdı:

—O, ərizə verib. Xəcalətindən başqa instituta köçürülmək istəyir. Vahidlə fikirləşdik, necə olsa, yoldaşımızdır. Gedirik könlünü alaq, universitetdən uzaqlaşmasın,

Asiflə Sevda mat-məəttəl bir-birlərinə baxdılar. «Gör Rəhilənin, bu balaca od parçasının nə boyda ürəyi varmış! Bəxtiyardır onun sevəcəyi oğlan!..

Kim bilir, bəlkə bu xoşbəxt elə Qarabala idi?...»

—Biz də sizinlə gedirik!—deyə Asif Valeñin vəziyyətini bir anlığa təsəvvür etdi.—Hə, Sevda?..

Qız da bu təklifə tərəfdar çıxdı:

— Mütləq! Büyük gūnahları bağışlamaq üçün, böyük ürək sahibi olmaq lazımdır! Gedəyin...

Dostlar—Qarabala, Rəhilə, Sevda, Asif qol-qola girib böyük şəhərin izdihamlı küçələrində gözdən itdilər.